

ESC Pocket Guidelines

Kardiomiopatiyaların idarə edilməsi üçün 2023 ESC Təlimatları*

Avropa Kardiologiya Cəmiyyətinin Kardiomiopatiyaların idarə olunması üzrə işçi qrupu tərəfindən hazırlanmışdır (ESC)

Sədrlər

Elena Arbelo

Aritmiya bölməsi, Kardiologiya şöbəsi,
Barcelona Universitet klinikası, Barcelona,
IDIBAPS, August Pi və
Süney Arşadırma İnstitutu (IDIBAPS),
Barcelona, Ürək-damar xəstəlikləri
Biotibbi Araşdırımlar Mərkəzi (CIBERCV),
Madrid, Nadir, aşağı prevalanslı və
qarışq ürək xəstəlikləri üçün Avropa
Referans Şəbəkəsi- ERN- Guard Heart,
Barcelona, İspaniya

Juan Pablo Kaski

Uşaq İrsi və Nadir Ürək-damar Xəstəlikləri
Mərkəzi, London Universitet Kolleci, Ürək
-damar Elmləri İnstitutu, İrsi Ürək-damar
Xəstəliklər Mərkəzi, Great Ormond Street
xəstəxanası, London, Birləşmiş Krallıq

İşçi Qrupun Üzvləri:

Alexandros Protonotarios (İşçi Qrupun Koordinatoru) (Birləşmiş Krallıq), Juan R. Gimeno (İşçi Qrupun Koordinatoru) (İspaniya), Eloisa Arbustini (Italiya), Roberto Barriales-Villa (İspaniya), Cristina Basso (Italiya), Connie R. Bezzina (Hollanda), Elena Biagini (Italiya), Nico A. Blom¹ (Hollanda), Rudolf A. de Boer (Hollanda), Tim De Winter (Belçika), Perry M. Elliott (Birləşmiş Krallıq), Marcus Flather (Birləşmiş Krallıq), Pablo Garcia-Pavia (İspaniya), Kristina H. Haugaa (Isveç), Jodie Ingles (Avstraliya), Ruxandra Oana Jurcut (Rumınıya), Sabine Klaassen (Almaniya), Giuseppe Limongelli (Italiya), Bart Loeys (Belçika), Jens Mogensen (Danimarka), Iacopo Olivotto (Italiya), Antonis Pantazis (Birləşmiş Krallıq), Sanjay Sharma (Birləşmiş Krallıq), J.Peter Van Tintelen (Hollanda), James S. Ware (Birləşmiş Krallıq).

¹Avropa Pediatric və Kongenital Kardiologiya Cəmiyyətini təmsil edir (AEPC).

²Avropa İnsan Genetikası Cəmiyyətini təmsil edir (ESHG).

Bu sənədin hazırlanmasında iştirak edən ESC qurumları:

Assosiasiylar: Ürək-damar tibb bacısı və Müttəfiq Peşələr Assosiasiysi (ACNAP), Avropa Ürək-damar Görüntüləmə Assosiasiysi (EACVI), Avropa Profilaktik Kardiologiya Assosiasiysi (EAPC), Avropa Ürək Ritmi Assosiasiysi (EHRA), Ürək Çatışmazlığı Assosiasiysi (HFA).

Şuralar: Ürək-damar Genomikası üzrə Şura.

İşçi qrupları: İnkışaf Anatomiyası və Patologiyası, Miokardial və Perikardial xəstəliklər Xəstə forumu

*12/07/2023 düzəliş edilməmiş sübutlara əsaslanan Kardiomiopatiyaların idarə olunması üzrə 2023 ESC tövsiyələrinindən uyğunlaşdırılmışdır (European Heart Journal; 2023 – doi:10.1093/eurheartj/ehad194).

Mündəricat

1. Giriş	4
2. Kardiomiopatiyalara fenotipik yanaşma	6
2.1. Adlandırma	8
2.2. Kardiomiopatiya fenotipləri	8
2.2.1. Hipertrofik kardiomiopatiya	8
2.2.2. Dilatasyon kardiomiopatiya	9
2.2.3. Dilatə olmayan sol mədəcik kardiomiopatiyası	9
2.2.4. Aritmogen sağ mədəcik kardiomiopatiyası	9
2.2.5. Restriktiv kardiomiopatiya	9
3. Multidisiplinar xəstə idarəedilməsi	11
4. Xəstə yolu	12
4.1. Klinik təqdimat və ilkin müayinə	12
4.2. İstirahət və ambulator elektrokardioqrafiyası	13
4.3. Laborator testlər	13
4.4. Multimodal görüntüləmə	14
4.4.1. Ümumi müddəalar	14
4.4.2. Exokardioqrafiya	15
4.4.3. Kardiak maqnit rezonans	15
4.4.4. Komputer tomoqrafiya və nüvə təbabəti texnikası	18
4.4.5. Endomiokardial biopsiya	18
4.5. Genetik testlər və məsləhətləşmə	19
4.5.1. Genetik testlər	19
4.5.2. Genetik məsləhətləşmə	20
4.6. Pediatric xəstələrə diaqnostik yanaşma	24
4.7. Ümumi idarəetmə prinsipləri	25
4.7.1. Simptomların qiymətləndirilməsi	25
4.7.2. Ürək transplantasiyası	25
4.7.3. Sol mədəcik dəstək cihazları	25
4.7.4. Atrial aritmiyaların idarə olunması	26
4.7.5. Cihaz terapiyası: implantasiya ediləbilən kardioverter defibrillator	28
4.7.6. Kardiomiopatiya xəstələrinin müntəzəm təqibi	30
4.8. Ailənin yoxlanılması və qohumların təqib dəyərləndirilməsi	31
4.9. Kardiomiopatiyalı xəstələrə və ailə üzvlərinə psixoloji dəstək	32

5.	Spesifik kardiomiyopatiya fenotipləri.....	33
5.1.	Hipertrofik kardiomiyopatiya.....	33
5.1.1.	Exokardioqrafiya.....	33
5.1.2.	Kardiak maqnit rezonans.....	35
5.1.3.	Simptom və ağrılaşmaların idarə edilməsi.....	36
5.1.4.	Dərman müalicəsi.....	37
5.1.5.	Sol mədəcik çıxış yolunun invaziv dəyərləndirilməsi.....	38
5.1.6.	Ürək çatışmazlığı və sinə ağrısı.....	42
5.1.7.	Qəfləti ürək ölümünün profilaktikası.....	42
5.2.	Dilatasyon kardiomiyopatiya.....	47
5.2.1.	Dilatasyon kardiomiyopatiyalı xəstelərdə qəfləti ürək ölümünün profilaktikası	47
5.3.	Dilate olmayan sol mədəcik kardiomiyopatiyası.....	49
5.3.1.	Diagnozlar	49
5.3.2.	Qəfləti ürək ölümünün profilaktikası	50
5.4.	Aritmogen sağ mədəcik kardiomiyopatiyası	51
5.4.1.	Diagnoz	51
5.4.2.	İdarəetme	51
5.4.3.	Qəfləti ürək ölümünün profilaktikası	52
5.5.	Restriktiv kardiomiyopatiya	53
5.5.1.	İdarəetmə	53
5.6.	Sindromlu və metabolik kardiomiyopatiyalar	56
5.6.1.	Anderson–Fabri xəstəliyi	56
5.7.	Amiloid	58
6.	Digər tövsiyələr	60
6.1.	Dilatasyon kardiomiyopatiyada məşq tövsiyələri və NDLVC	60
6.2.	Peripartum kardiomiyopatiya	61
6.3.	Kardiak olmayan cərrahiyə üçün tövsiyələr	62
7.	Kardiomiyopatiya ilə yaşamaq: xəstələr üçün məsləhət	63
8.	Kardiomiyopatiyalarda komorbidlər və ürək-damar risk faktorları	63


1. Giriş

Avropa Kardiologiya Cəmiyyəti (ESC) bu yaxınlarda kardiomiyopatiyalara bağlı tibbi sübutların mövcud vəziyyətinin hərtərəfli nəzərdən keçirilməsini tamamladı. Tövsiyələrin sinifləri və sübut səviyyələri [Cədvəl 1](#) və [Cədvəl 2](#)-də göstərilən təriflərə uyğun olaraq qiymətləndirilmiş və bal verilmişdir. Bu qısa təlimat kitabçası tam təlimatlardan çıxarılan klinik baxım məlumatlarını ümumiləşdirir. Ətraflı təfərruatlar üçün www.escardio.org/guidelines saytında mövcud olan dərc olunmuş tam təlimata müraciət edin.

Bu, hipertrofik kardiyomiyopatiya (HKMP) bölməsi istisna olmaqla, mövcud təlimatların yenilənməsi deyil, yeni təlimatdır, burada biz 2014-cü ildə hipertrofik kardiomiyopatiyanın diaqnostikası və idarə edilməsi üzrə ESC Təlimatına diqqət yetirilmiş yenilik təqdim etmişik. Məqsəd kardiomiyopatiyalara diaqnostik yanaşmada rəhbərlik etmək və ümumi dəyərləndirmə və idarəetmə mövzularını vurğulamaq və oxucuya tövsiyələr üçün müvafiq sübut bazasına işarə edir.

Mərkəzi illustrasiya ([Şəkil 1](#)) bu təlimatda nəzərdə tutulan kardiomiyopatiyaların qiymətləndirilməsi və idarə edilməsində əsas aspektləri vurğulayır.

Şekil 1 Mərkəzi illüstrasiya. Kardiomiyopatiyaların dəyərləndirilməsi və idarə edilməsində əsas aspektlər.




ARVC, aritmogen sağ mədəcik kardiomiopatiyası; KMR, kardiak magnit rezonans; DCM, dilatasyon kardiomiopatiya; GDMT, təlimatlara əsaslanan tibbi terapiya; HCM, hipertrofik kardiomiopatiya; ÜÇ, ürək çatışmazlığı; ICD, implantasiya oluna bilen kardioverter defibrillator; LVOTO, sol mədəcik çıkış yolu obstruksiyası; MCS, mexaniki qan dövranı destəyi; NDLVC, dilate olmayan sol mədəcik kardiomiopatiyası; PVR, pulmonar damar müqaviməti; RCM, restriktiv kardiomiopatiya; QUÖ, qəfləti ürək ölümü.

2. Kardiomiopatiyalara fenotipik yanaşma

ESC 2008-ci ildə kardiyomiyopatiyaların klinik təsviri üçün mədəciklərin morfolojiyası və funksiyasına əsaslanan, eyni zamanda genetik və qeyri-genetik alıtları fərqləndirən bir programlaşdırılmış sistem irəli sürdü. O vaxtdan bəri, yeni görüntüləmə və molekulyar texnologiyaların tətbiqi ilə kardiomiopatiyalar haqqında biliklər əhəmiyyətli dərəcədə artmışdır. İşçi qrupu xəstəliyin bütün mümkün səbəblərini və klinik senariyalarını əhatə edən vahid təsnifat sisteminin bu rəhbər tövsiyyənin əhatə dairəsindən kənarda qaldığı qənaətinə gəlmüşdir. Bunun əvəzinə, işçi qrupu mövcud klinik təsnifatı yeni fenotipik təsvirləri daxil etmək və terminologiyani sadələşdirmək, eyni zamanda diaqnoz və müalicə üçün konseptual çərçivə təmin etmək üçün tövsiyələri yenilədi. Bu nomenklatura həkimləri kardiomiopatiyanı bir neçə klinik təzahürlərin (məsələn, aritmiya, ürək çatışmazlığı) səbəbi kimi nəzərdən keçirməyə vadar edir və diqqəti miokardin morfoloji və funksional xüsusiyyətlərinə yönəldir (Şəkil2). Bu rəhbər tövsiyyənin əsas prinsipi ürək əzələ xəstəliyi olanlarda etiologianın xəstələrin idarə edilməsində həyati əhəmiyyət daşıdığı, morfoloji və funksional fenotipin diqqətli və aydın şəkildə təsvir edilməsinin diaqnostikada mühüm bir ilk addım olduğu, son diaqnozun isə ideal olaraq fenotiplə yanaşı etiologiyani da təsvir etməsidir.

Şekil 2 Kardiomiyopatiyanın klinik diaqnostik prosesi



ARVC, aritmogen sağ mədəcik kardiomiyopatiyası; KMP, kardiomiyopatiya; KMR, kardiak magnit rezonans; DCM, dilatasyon kardiomiyopatiya; EKG, elektrokardiografiya; HCM, hipertrofik kardiomiyopatiya; NDLVC, dilate olmayan sol mədəcik kardiomiyopatiyası; RCM, restraktiv kardiomiyopatiya.



2.1. Adlandırma

Kardiomiopatiya "Miokardın anomaliyasına səbəb olan koronar arteriya xəstəliyi, hipertoniya, qapaq xəstəliyi və anadangəlmə ürək xəstəliyi (AÜX) olmadığı halda, ürək əzələsinin struktur və funksiya pozğunluğu" kimi tərif edilir. Bu adlandırma həm uşaqlara, həm də böyük'lərə aiddir, etiologiya (ailəvi/genetik və ya qazanılmış ola bilər) və miokard patologiyası haqqında heç bir fikir vermir. Əsas yenilik işemik olmayan mədəcik çapığı və ya mədəcik genişlənməsi, divar hərəkət anomaliyaları və ya qlobal sistolik və ya diastolik disfunksiya ilə və ya onsuz baş verən yağ distrofiyası da daxil olmaqla, miokard toxumasının spesifik xüsusiyyətlərinin daxil edilməsidir.

Cədvəl 3 Kardiomiopatiyanın fenotipini təyin etmək üçün morfoloji və funksional xüsusiyyətlər

Morfoloji xüsusiyyətlər

Mədəcik hipertrofiyası: sol və/vəya sağ

Mədəcik dilatasiyası: sol və/vəya sağ

Kardiak maqnit rezonans tomoqrafiyada işemik olmayan mədəcik çapığı və digər miokard toxumasının xarakteristik xüsusiyyətləri

Mədəciyin diastolik disfunksiyası (restriktiv fiziologiya)

Funksional xüsusiyyətlər

Mədəciyin sistolik disfunksiyası (qlobal, seqmentar)

Mədəciyin diastolik disfunksiyası (restriktiv fiziologiya)

2.2. Kardiomiopatiya fenotipləri

2.2.1. Hipertrofik kardiomiopatiya

Hipertrofik kardiyomiyopatiya (HKMP), sadəcə yüklənmə ilə izah edilə bilməyən sol mədəcik divar qalınlığının (sağ mədəcik hipertrofiyası ilə və ya onsuz) və ya kütləsinin artmasıdır.

2.2.2. Dilatasyon kardiomiyopatiya

Dilatasyon kardiomiyopatiya (DKMP) yalnız yüklenmə (məsələn, hipertoniya, qapaq xəstəliyi, anadangəlmə ürək xəstəliyi) və ya KAX ilə izah olunmayan sol mədəcik dilatasiyası və qlobal və ya seqmentar sistolik disfunksiyanın mövcudluğu ilə müəyyən edilir.

2.2.3. Dilatasiyasız mədəcik kardiomiyopatiyası

Dilatasiyasız sol mədəcik kardiomiyopatiya (NDLVC) fenotipi qlobal və ya seqmentar divar hərəkəti pozğunluğu ilə birlikdə (RWMA) piy distrofiyası və ya işemik olmayan sol mədəcik çapığı və ya yalnızca çapıqlaşma olmadan sol mədəcik qlobal hipokineziyası kimi xarakterizə edilir.

NDLVC fenotipinə indiyə qədər dəyişən şəkildə DCM (lakin LV dilatasiyası olmadan, aritmogen sol mədəcik kardiomiyopatiyası (ALVC), sol dominant ARVC və ya aritmogen DKMP (lakin daha çox ARVC üçün diaqnostik meyarları qarşılamayan) daxildir. Klinik müalicəyə təsir edən, spesifik etiologianın diaqnozunu göstərən multiparametrik yolları tətikləyən NDLVC fenotipinin necə təyin ediləcəyini göstərən sadə iş nümunəsi ([Şəkil 3](#)).


2.2.4. Aritmogen sağ mədəcik kardiomiyopatiyası

Aritmogen sağ mədəcik kardiomiyopatiyası (ARVC) nəşr edilmiş kriteriyalara görə histoloji əlamətlər və/və ya elektrokardioqrafik anormalliqların mövcudluğunda əsasən RV dilatasiyası və /və ya disfunksiyasının olması kimi müəyyən edilir.

2.2.5. Restriktiv kardiomiyopatiya

Restriktiv kardiomiyopatiya (RCM) normal və ya azalmış diastolik hacmlerin (bir və ya hər iki mədəciyin), normal və ya azalmış sistolik hacmlerin və normal mədəcik divar qalınlığının mövcudluğu zamanı məhdudlaşdırıcı sol və/və ya sağ mədəcik patofiziologiyası kimi müəyyən edilir.

Şekil 3 Dilatasiy়asız sol mèdæcik kardiomiopatiyası fenotipinin araştırma nümunesi.




ACM, aritmogen kardiomiopatiya; ALVC, aritmogen sol mèdæcik kardiomiopatiyası; DCM, dilatasyon kardiomiopatiya; DSP, desmplakin; EKG, elektrokardiografiya; EF, atm fraksiyası; LV, sol mèdæcik; NDLVC, dilatasiy়asız sol mèdæcik kardiomiopatiyası; QUÖ, qəfleti ürək ölümü; VE, mèdæcik ekstrasistoliyası.

Klinik fenotipləşdirməyə sistematiq cəox parametrlı yanaşmanın necə tətbiq olunduğunu göstəren NLVC fenotipinin işlənmiş nümunəsi, klinik bir fenotipin tanınmasından başlayaraq və genetik testlər də daxil olmaq üzrə genişləndilmiş fenotipik məlumatların və məqsədönlü diaqnozların integrasiya edilməsi, fərdiləşdirilmiş müalicə planları ilə nəticələne bilən son dərəcə spesifik fenotipik təsvirlərə çatmaq üçün istifadə edile bilər. Bu çalışılan nümunədə diaqnoz sadə bir təsnifatdan miokard çapılıq və mèdæcik aritmisiyinə meyl ilə xarakterizə olunan qarışqı genetik pozğunluğa çevirilir.

3. Multidisiplinar xəstə idarəsi

Kardiomiopatiyalı xəstələrin diaqnoz, dəyərləndirmə və idarə olunması multidisiplinər və mütəxəssis bir komanda tərəfindən optimizasiya edilmiş baxımı təmin edən koordinasiyalı, sistematik və fərdiləşdirilmiş bir yol tələb edir. Kardiomiopatiya mütəxəssisləri ilə ümumi yetişkin və pediatrik kardiologiya mərkəzləri arasında ortaç bir yanaşma şiddətlə tövsiyə edilir.

Figure 4 Kardiomiopatiyalara multidisiplinər baxım.



^aTəqdim olunan siyahı ətraflı deyil və kardiomiopatiya xəstələrinin baxımında tez-tez qarşıılıqlı əlaqədə olan ixtisasların nümunələrini təmsil edir.

Multidisiplinər kardiomiopatiya qruplarının xidmətinə yönəlik tövsiyələr

Tövsiyələr	Sınıf	Səviyyə
Kardiomiopatiyası olan bütün xəstələrə və onların qohumlarına kardiomiopatiyaların diaqnostikası və idarə edilməsində təcrübəyə malik multidisiplinər komandalarla əlaqə imkanı olması tövsiyə olunur.	I	C
Kardiomiopatiyalı bütün yeniyetmələrdə də ortaq konsultasiyalar da daxil olmaqla, idarəetmenin pediatr dan yetişkin kardioloqa keçməsi üçün vaxtında və yetərli hazırlıq tövsiyə olunur.	I	C

4. Xəstə yolu

Kardiomiopatiya fenotiplərinin fərqləndirilməsi diaqnostik prosesin sadəcə başlanğııcıdır və altda yatan genetik və ya qazanılmış ola biləcək etiologiyanın araşdırılmasını təmin etməlidir.

4.1. Klinik təqdimat və ilk çalışma

Kardiomiopatiyası olan xəstələr səhiyyə xidmətlərinə fərqli yollarla müraciət edə bilərlər. Təcili tibbi yardımdan simptomların kəskinləşməsi ilə (ən çox təngnəfəslik, sinə ağrısı, ürək döyüntüsü, bayılma) və ya təsadüfi əlamətlər [(məs: müayinə zamanı elektrokardioqradiya (EKQ)] ilə. Kardiomiopatiyaya yönəlik yanaşma, şübhələnmək üçün klinik və instrumental əlamətlərin yorumlanmasına və nəticədə xəstəliyə xas idarəetməyə rəhbərlik edəcək fenotip əsaslı bir etioloji diaqnoz qoyulmasına əsaslanır. Diaqnostik ipuçlarının və ya qırmızı bayraqların aydınlaşdırılması, ilkin dəyərləndirmənin çox vacib aspektidir ([Şəkil 2](#)).

Kardiomiopatiyalarda diaqnostik incələmə üçün tövsiyələr

Tövsiyələr	Sinif	Səviyyə
Şübhəli və ya təsdiqlənmiş kardiomiopatiyası olan bütün xəstələrin klinik dəyərləndirmə, irsiyyət araşdırılması, EKQ, Holter monitoring, laborator analizləri və multimodal görüntüləmə daxil olmaqla multiparametrik yanaşmadan istifadə etməklə sistematik dəyərləndirmə tövsiyə olunur.	I	C
Kardiomiopatiya şübhəsi olan bütün xəstələrin ailə anamnezinin qiymətləndirilməsi və diaqnoza kömək etmək, əsas etiologiyaya ipucu vermək, irsiyyət modelini və risk altında olan qohumları müəyyən etmək üçün üç-dörd nəsil ailə ağacının yaradılması tövsiyə olunur.	I	C

EKQ, elektrokardioqrafiya.

©ESC

4.2. Istirahət və ambulator elektrokardioqrafiyası

EKQ adətən qeyri-spesifik olur, lakin atrioventrikulyar (AV) blokada, mədəciklərin erkən oyanma görüntüsü, repolarizasiya anomaliyaları və yüksək və ya aşağı QRS voltajı da daxil olmaqla müəyyən bir etiologiya və ya morfoloji diaqnozu düşündürə bilən xüsusi xüsusiyyətlər vardır.

4.3. Laborator testlər

Böyüklər və uşaqlar üçün tövsiyə olunan laborator analizlərin siyahısı əsas təlimat sənədində göstərilir. Mütəxəssislərin qiymətləndirməsindən sonra uşaqlarda nadir metabolik səbəbləri aşkar etmək üçün əlavə analizlər tələb olunur.

Kardiomiopatiyaların diaqnostikasında laborator analizlər üçün tövsiyələr

Tövsiyələr	Sinif	Səviyyə
Etiologiyani və xəstəliyin şiddetini qiymətləndirmək, ürəkdən kənar təzahürlər aşkarlanması və ikincili orqan disfunksiyasının qiymətləndirilməsinə kömək etmək üçün şübhəli və ya təsdiqlənmiş kardiomiopatiyası olan bütün xəstələrdə müntəzəm (birinci səviyyəli) laboratoriya testləri ^a tövsiyə olunur.	I	C
Kardiomiopatiyası və ekstrakardiak əlamətləri olan xəstələrdə mütəxəssis müayinəsindən sonra metabolik və sindromik səbəblərin aşkarlanması kömək etmək üçün əlavə (ikinci səviyyə) testlər ^a nəzərdən keçirilməlidir.	IIa	C

^aƏsas sənəddə 8-ci cədvələ baxın.


©ESC

4.4. Multimodal görüntüləmə

4.4.1. Ümumi müddəalar

İnvaziv olmayan görüntüləmə üsulları kardiomiopatiyalı xəstələrdə diaqnozun əsasını təşkil edir və ultrasəs üsulları, CMR görüntüləməni, kompüter tomoqrafiyasını (KT), pozitron emission tomoqrafiya (PET) və ssintiqrafiya kimi nüvə müayinələrini əhatə edir ([Şəkil 5](#)).

Şəkil 5 Kardiomiopatiyalarda multimodal görüntüləmə üsulları.



CMR, kardiak magnit rezonans müayinəsi; CTCA, kompüter tomoqrafiya koronar angioqrafiya; LGE, gecqadolinium gücləndirilməsi; LV, sol mədəcik; PET, pozitron emission tomoqrafiya.

4.4.2. Exokardioqrafiya

Exokardioqrafiyanın non-invaziv olması ve geniş yayılması onu ilkin diaqnozdan tutmuş təqibə qədər əsas görüntüləmə vasitəsinə çevirir.

Kardiomiopatiyalı xəstələrdə exokardioqrafik qiymətləndirmə üçün tövsiyələr

Tövsiyələr	Sinif	Səviyyə
Kardiomiopatiyalı bütün xəstələrdə ilkin dəyerləndirmə və təqib zamanı xəstəliyin gedisatının izlenilməsi, risk sinifləndirilməsi və idarə olunmasına kömək etmək üçün ürək ölçülərinin, LV və RV sistolik (qlobal və segmentar) və LV diastolik funksiyalarının hərtərəfli qiymətləndirilməsi tövsiye olunur.	I	B

©ESC

LV, sol mədəcik; RV, sağ mədəcik.

4.4.3. Kardiak maqnit rezonans görüntüləməsi

Kardiak maqnit rezonans (CMR) görüntüləmə non-invaziv olması və akustik pəncərədən asılı olmamasının üstünlüklerini toxuma xarakteristikası qabiliyyəti ilə birləşdirir. Kardiak maqnit rezonans müayinəsi potensial terapevtik nəticələrdən başqa (*Cədvəl 4*), mühüm etioloji məlumat verə bilər (*Şəkil 6*) və genetik nəticələr və digər klinik xüsusiyyətlərlə birlikdə dəyərləndirilməlidir.

Cədvəl 4 Multimodal görüntüləmədə six qarşılaşılan təsdiqlənməli nəticələr

Parametr/Simptomlar	Fəaliyyət
Exokardioqrafiya və ya CMR-da RWMA	Müşayiet edən KAX, miokardit, ARVC, ALVC və ya sarkoidoz şübhəsini artırmaq
Sistolik disfunksiyanın exokardioqrafiyası və ya CMR-i	DCM, NDLVC və ARVC risk dəyərləndirilməsi; müalicə effektivliyinin qiymətləndirilməsi
Exokardioqrafiya və ya CMR-da divar qalınlığının ölçüməsi	HKMP diaqnozu (exokardioqrafiya nəticəsiz olduqda); HKMP-də risk təsnifatı
Exokardioqrafiyada diastolik disfunksiya	Simptomları izah edin; müalicənin effektivliyinin qiymətləndirilməsi
Exokardioqrafiyada sol qulaqcıq ölçüsü	HKMP-də QÜÖ risk proqnozlaşdırılması; sol atrial genişləmədə AF üçün sistematiq skrininq
HKMP-də sakitlik/stress exokardioqrafiyasında LVOTO	Simptomları izah edin; rəhbər idarəsi

©ESC

Cədvəl 4 Multimodal görüntüləmədə six qarşılaşılantəsdiqlənməli nəticələr (davamı)

Parametr/Simptomlar	Fəaliyyət
Pulmonar təzyiqin non-invaziv dəyərləndirilməsi	Simptomları izah edin; rəhbər idarəsi
CMR-da toxuma xarakterizasiyası	Diagnozlar; risk dəyərləndirilməsi
CMR or 18F-FDG-PET-də iltihab	Diagnozlar; iltihabi kardiomiopatiyaların müalicəsinin effektivliyinin qiymətləndirilməsi

18F-FDG-PET, flüorodeoksiqlükoza pozitron emission tomografiya; AF, atrial fibrillasiya; ARVC, aritmogen sağ mədəcik kardiomiopatiyası; KAX, koronar arteriya xəstəliyi; CMR, kardiak maqnit rezonans müayinəsi; DCM, dilatasyon kardiomiopatiya; HKMP, hipertrofik kardiomiopatiya; LVOTO, sol mədəcikçikxış yol obstruksiyası; NDLVC, dilatasiyasız sol mədəcik kardiomiopatiyası; RWMA, regional divisorhərəkət anomalisi; QÜÖ, qəfləti ürək ölümü.







©ESC

Kardiomiopatiyalı xəstələrdə kardiak maqnit rezonans müayinəsinə göstərişlər

Təvsiyələr	Sınıf	Səviyyə
Kardiomiopatiyası olan xəstələrdə ilk dəyərləndirmədə kontrastlı CMR tövsiyə olunur.	I	B
Kardiomiopatiyalı xəstələrdə təqib zamanı xəstəliyin gedisətinə izləmək, risk sinifləndirilməsi və idarə olunmasına kömək etmək üçün kontraslı CMR nəzərə alınmalıdır.	IIa	C
Kardiak amiloidoz, Anderson-Fabri xəstəliyi, sarkoidoz, iltihablı kardiomiopatiyalar və kardiak tutulumu olan hemoxromatozlu xəstələrdə ardıcıl təqib və terapevtik cavabın qiymətləndirilməsi üçün kontrastlı CMR nəzərə alınmalıdır.	IIa	C
Xəsteliyə səbəb olan variantın müəyyən edildiyi kardiomiopatiyalı ailələrdə diaqnoza kömək etmək və xəstəliyi erkən aşkarlamaq üçün genotip müsbət/fenotip mənfi ailə üzvlərində kontrastlı CMR nəzərə alınmalıdır.	IIa	B
Genetik diaqnoz olmayan ailəvi kardiomiopatiya hallarında, diaqnoza kömək etmək və xəstəliyi erkən aşkarlamaq üçün fenotip mənfi ailə üzvlərində kontrastlı CMR nəzərə alına bilər.	IIb	C

CMR, kardiak maqnit rezonans müayinəsi

Şekil 6 Kardiyomiyopatiya fenotipinə görə qruplaşdırılan spesifik etiologiyalara şübhə yaradan ürək məqnit rezonans görüntüləməsinin xarakteristik toxuma xüsusiyyətlərinin nümunələri.

Kardiomiopatiya fenotipi	Simptom	Kardiak CMR nümunələri	Diqqət ediləcək spesifik xəstəliklər
HCM	Posterolateral LGE və konsentrik LVH Aşağı nativ T1		Anderson–Fabry xəstəliyi
	Difuz subendokardial LGE, yüksek nativ T1		Amiloidoz
	Hipertröfik bölgelərdə divarın düzensiz mid hissəsi		Sarcomerik HCM
	Qısa T2*		Hemoxromatoz
	Subepikardial LGE		Post-miocardit
DCM	Lateral divar epikardial LGE		Distrofinopatiya
	Subepikardial və orta divar LGE bazalseptumda +/- inferolateral divara və RV yerləşdirmə nöqtələrinə uzanır		Sarkoidoz
	Apikal transmural LGE		Çaqqas xəstəliyi
NDLVC	Halqayabənzər və/və ya subepikardial LGE patterni		DSP variantları FLNC variantları DES variantları
ARVC	Septal divarın mid hissəsi LGE		Laminopatiya
RCM	Kök və LGE (transmural RV plus sub-epikardial-midmural LV serbest divar)		Desmosomal variantları
	Endokardial səviyyədə qismən LV və ya RV apikal obliterasiya + LGE		EMF/hipereozinofiliya

ARVC, aritmogen sağ mədəcik kardiomiopatiyası; CMR, kardiak maqnit rezonans; DCM, dilatasyon kardiomiopatiya; DES, desmin; DSP, desmoplakin; EMF, endomiokardial fibroz; FLNC, filamin C; HCM, hipertrofik kardiomiopatiya; LGE, gec gadolinium artışı; LV, sol mədəcik; LVH, sol mədəcik hipertrofisi; NDLC, dilatasiyazlı sol mədəcik kardiomiopatiyası; RCM, restriktiv kardiomiopatiya; RV, sağ mədəcik. Kardiomiopatiya tipine görə qruplaşdırılmış (sütun 1) spesifik etiologiyalara şübhə yaratmalı olan CMR toxuma kateterizasına özəlliklərinə nümunələr (sütun 4). CMR görüntülərinin xüsusiyyətləri (sütun 3) sadalanan nöticələrə uyğundur (sütun 2).

4.4.4. Kompüter tomoqrafiya və nüvə təbabəti texnikaları

Kompüter tomoqrafiya və nüvə təbabəti ilə əlaqəli tövsiyələr

Tövsiyələr	Sinif	Səviyyə
ATTR ilə əlaqəli kardiak amiloidoz şübhəsi olan xəstələrdə diaqnoza kömək etmək üçün DPD/PYP/HMDP sümük ssintiqrafiyası tövsiyə olunur.	I	B
Exokardioqrafik görüntüləmənin yetərsiz olduğu və CMR-ə əks göstərişləri olan kardiomiopatiya şübhəsi olan xəstələrdə kontraslı kardiak KT nəzərə alınmalıdır.	IIa	C
Kardiomiopatiya şübhəsi olan xəstələrdə miokard anormallığının səbəbi olaraq anadangelmə və ya qazanılmış koronar arteriya xəsteliyini inkar etmək üçün KT əsaslı görüntüləmə nəzərə alınmalıdır.	IIa	C
Kardiak amiloidoz şübhəli kardiomiopatiyası olan xəstələrdə diaqnostika üçün 18F-FDG-PET skan nəzərə alınmalıdır.	IIa	C

18F-FDG-PET, 18F-fluorodeoksikloroz pozitron emission tomoqrafiya; ATTR, transtiretin amiloidoz; CMR, kardiak maqnit rezonans müayinəsi; KT, kompüter tomoqrafiya; DPD, 3,3-difosfono-1,2-propanodikarboksilik turşu; HMDP, hidroksimetilen difosfonat; PYP, pirofosfat.

©ESC

4.4.5. Endomiokardial biopsiya

Endomiokardial biopsiya (EMB) iltihabi hüceyrələrin immunohistokimyəvi ölçülmesi və viral genomların identifikasiyası, kardiak iltihabın identifikasiyası üçün qızıl standart olaraq qalır.

Kardiomiopatiyalı xəstələrdə EMB üçün tövsiyələr

Tövsiyələr	Sinif	Səviyyə
Kardiomiopatiya şübhəsi olan xəstələrdə digər klinik müayinələrin nöticələri başqa üsullarla müayinə edilə bilməyən miokard iltihabı, infiltrasiyası və ya depolammasını göstərdikdə, diaqnostika və müalicəyə kömək etmək üçün EMB nəzərə alınmalıdır.	IIa	C

EMB, endomiokardial biopsiya.

©ESC

4.5. Genetik analizlər və konsultasiya

4.5.1. Genetik analizlər

Təsirlənən şəxsin genetik testi, testdən faydalana biləcək qohumlar varsa, xüsusən də genetik etiologiya müəyyən edilmədikdə və müşahidəyə yazılıcaq qohumlar varsa idarəetməni dəyişdirmək ehtimalı az olsa belə göstəriş ola bilər, belə ki, ailədə genetik diaqnoz qoyularsa, kimlərsə bu xəstəlikdən xilas ola bilər ([Cədvəl 5](#)).

Cədvəl 5 Kardiomiopatiyalarda genetik testin faydası

Xəstə üçün

Diagnoz:

Kardiomiopatiyanın diaqnozu, ilk növbədə, genetik etiologiya nəzərə alınmadan xəstəliyin fenotipik xarakteristikası əsasında qoyulur. Bununla belə, müvafiq genetik məsləhətəşmə əlamətin yalnız P/LP variantı aşkar edildikdə klinik cəhətdən əhəmiyyətli ola bilər və genetik test sərhəd hallarının aydınlaşdırılmasında faydalı olabilir (məsələn, yüngül və ya idarə olunan hipertoniya zamanı LVH müşahidə edildikdə, lakin klinisist erkən sarkomerik HKMP ilə hipertenziv fenokopiyanın tam ayıra bilmədiyi hallarda). Genetik test genokopyaları da müəyyən edə bilər: müəyyən bir kardiomiopatiyanı təqlid edən fərqli genetik hallar.

Proqnoz:

Genetik diaqnoz proqnostik göstərici ola bilər. Məsələn, LMNA variantlarına görə DCM daha sıx təqib tələb edən və birincili qorumaqda ICD implantasiyası terapevtik qərarı dəyişdirən pis proqnoza malikdir.

Müalicə:

Genetik diaqnoz müalicə seçimini birbaşa təsir göstərə bilər. Birincili profilaktikal CD implantasiyası ilə bağlı qərarlarla əlavə olaraq, kardiomiopatiyanın xüsusi molekulyar alt tipi üçün artan sayıda müalicələr ya yaradılmış və ya sınaq mərhələsindədir. Həmçinin, genomun manipulyasiyası üçün getdikcə daha təkmilləşmiş üsullar ilə xəstədə dəqiq molekulyar etiologiya müəyyən edildikdən sonra kardiomiopatiyalardan məsul olan anormal genləri və transkriptləri əvəz etmək, dəyişdirmək və ya aradan qaldırmaq məqsədi daşıyan başqa müalicə növləri gözlənilir.

Reproduktiv məsləhət:

Genetik diaqnostika yetkin pasient və/ve ya uşaqlı valideynləri üçün reproduktiv məsləhət və idarəetmə haqqında məlumat verir, irsiyyət nümunələri və gələcək uşaqlara ötürülmə riski ilə bağlı fərdi məsləhətlər verməyə imkan verir və riskin idarə edilməsinə qapı açır; məsələn, prenatal diaqnostika və ya implantasiyadan əvvəl genetik diaqnoz vasitəsilə.

Table 5 Kardiomiyopatiyalarda genetik testin faydası (davamı)

Qohumlar üçün

Kardiomiopatiyalarda yaşa bağlı fərqlilik göstərir, buna görə də kardiomiopatiya riski olmayan qohumları klinik olaraq müəyyən etmək çox çətindir. Normal birdəfəlik dəyərləndirmə məhdud dəyərə malikdir və ilkin dəyərləndirmədə kardiomiopatiyası olmayan qohumlara uzunmüddətli təqib tələb oluna bilər.

Genetik testlər bu qeyri-müəyyənliliyi aradan qaldırı bilər:

Ailəsində xəstəliyə səbəb olan sübut olunmuş genetik variantı daşımayan bir fərd, güvənlə təqibsiz buraxılırsa xəstəliyə səbəb olan variantı daşıyan şəxs yaxından izlənilə və potensial olaraq erkən müalicə edilə bilər.


©ESC

DCM, dilatasyon kardiomiopatiya; HCM, hipertrofik kardiomiopatiya; ICD, implantasiya edilə bilən kardioverter defibrillator; LMNA, lamin A/C; LVH, sol mədəcik hipertrofiyası; P/LP, patogen/patogen bənzəri

4.5.2. Genetik konsultasiya

Genetik məsləhət xəstələrə və onların ailə üzvlərinə dəstək olmaq məqsədi daşıyan bir prosesdir. Uşaqlara və onların ailələrinə, kliniki skrininq və pilləli genetik testləri dəyərləndirirərkən nəzərə alınmalıdır. Xüsusi məsələlər vardır və ailənin təcrübələrini və dəyərlərini nəzərə alan bir yanaşma icra olunmalıdır ([Şəkil 7](#)).

Şekil 7 Uşaqların genetik testlerini mərhələləndirmək üçün xəstə mərkəzli yanaşma.



Uşaqlarda mərhələli genetik testi həyata keçirib-keçirməyəcəyinə qərar vermək üçün ailələrə dəstək verərən nəzərə alınmalı amillər

Kardiyomiyopatiyalarda genetik məsləhət və test üçün tövsiyələr

Tövsiyələr	Sinif	Səviyyə
Genetik məsləhətləşmə		
Genetik testin düşünülüb düşünülmədiyindən asılı olmayaraq, irsi və ya irsi şübhəli kardiomiopatiyası olan ailelər üçün müvafiq təlim keçmiş səhiyyə mütəxəssisi tərəfindən verilən genetik məsləhət, qərarların qəbulu və psixososial dəstək də daxil olmaqla genetik konsultasiya tövsiyə olunur.	I	B
Kardiyomiyopatiya üçün genetik testlərin, genetik test metodologiyası, ardcılığın variansi yorumlanması və genetik testin klinik tətbiqi sahəsində təcrübəsi olan mütəxəssislər də daxil olmaqla, adətən ixtisaslaşmış multidisiplinar komandaya birlikdə icra olunması tövsiyə olunur.	I	B
Kardiyomiyopatiya üçün genetik testdən keçən bütünsəxslərə testdən əvvəl və sonra genetik konsultasiya tövsiyə olunur.	I	B
Aile tərəfindən prenatal diaqnostik müayinə aparılacaqsa, hamiləliyin davam etdirilməsi və ya sonlandırılması ilə bağlı qərarların qəbul edilməsi üçün bunun hamiləliyin erkən dövründə aparılması tövsiyə olunur.	I	C
Genetik diaqnozu olan bütün ailelər üçün müvafiq təlim keçmiş tibb işçisi ilə reproduktiv genetik test variantları haqqında müzakirə nəzərə alınmalıdır.	IIa	C
İndeks xəstələri		
Kardiomiopatiyanın diaqnostik kriteriyaları uyğun gelən xəstələrdə xəstənin diaqnozunu, proqnozunu, terapevtik sinifləndirməni və ya reproduktiv idarə edilməsinə və ya əks halda uzun müddət müşahidə altına alınacaq qohumlarının genetik dəyərləndirilməsinə imkan verdiyi hallarda genetik test tövsiyə olunur.	I	B
Genetik diaqnoz sağ qalan qohumların idarə edilməsini asanlaşdırırsa, ölümündən sonra kardiomiopatiya olduğu müyyən edilmiş ölen şəxs üçün genetik test tövsiyə olunur.	I	C

Kardiyomiyopatiyalarda genetik məsləhət və test üçün tövsiyələr(davamı)


Tövsiyələr	Sinif	Səviyyə
İndeks xəstələri (davamı)		
Kardiomiopatiyanın diaqnostik kriteriyaları uyğun gələn xəstələrdə psixoloji təsir və tərcih nəzərə alınmaqla, diaqnoz, proqnoz və ya terapevtik sinifləndirmə və ya qohumların ardıcıl genetik skrininqinə imkan verməsə belə, xəste üçün dəqiq faydası olacağı halda genetik testlər nəzərə alına bilər.	IIb	C
Kardiyomiyopatiya üçün diaqnostik kriteriyaları uyğun gəlməyən aralıq fenotipi olan xəstələrdə genetik test yalnız mütxəssis komandalar tərəfindən etraflı qiymətləndirmədən sonra nəzərə alına bilər.	IIb	C
Ailə üzvləri		
Ailədə kardiomiopatiyası olan bir şəxsdə dəqiq genetik diaqnoz(yəni, P/LP variantı) müəyyən edilibsə, risk qrupuna daxil olan yetişkin yaşlı qohumlara testdən əvvəl və sonrakı məsləhətlərlə birlikdə ardıcıl genetik testin aparılması tövsiye olunur (başlanğıcda: birinci dərəcəli qohumlar).	I	B
Ailəsində kardiomiopatiyası olan bir şəxsdə (əgər varsa, birinci dərəcəli qohumlardan başlayaraq) dəqiq genetik diaqnostika (yəni P/LP variantı) müəyyən edilibsə, risk altında olan uşaq qohumlarında testdən əvvəl və sonrakı məsləhətlərlə ardıcıl genetik test altda yatan kardiomiopatiya, təxmin edilən başlanma yaşı, ailədə ortaya çıxması və klinik/hüquqi nəticələrlə birlikdə nəzərə alınmalıdır.	IIa	B
Variantın kardiomyopatiya fenotipi ilə ayrılib ayrılmadığını ayırd etmək üçün adətən valideynlərdə və/və ya xəstəlikli qohumlarda əhəmiyyəti məlum olmayan ailəvi variantın mövcudluğunuñ yoxlanılması, bu variantın dəqiq yorumlanmasına imkan verə bilərsə, nəzərə alınmalıdır.	IIa	C
Ailədə dəqiq genetik diaqnoz (yəni, P/LP variantı) olmadıqda, kardiomiopatiyası olan xəstənin fenotip-mənfi qohumlarında diaqnostik genetik test tövsiyə edilmir.	III	C

P/LP, patogen/patogen bənzəri.

4.6. Pediatrik xəstələrə diaqnostik yanaşma

Körpəlik dövründə başlayan (<1 yaş) kardiomiopatiyaların etiologiyası, tarixçəsi və nəticələri daha böyük yaşı uşaqlarda, yeniyetmələrdə, və böyüklərdə müşahidə olunandan fərqli ola bilər. Geri dönüşümlü və spesifik xəstəliklər mövcud olduqda həm kardiak həm də sistem fenotipi diqqətə alan və multidisiplinər bir komandanın (genetik, metabolik və nevroloji xəstəliklər mütəxəssisi) daxil edildiyi geniş bir kliniki yanaşma müalicənin idarə edilməsi üçün zəruridir (**Şəkil 8**).

Şəkil 8 İnfantil və uşaqlıq dövrü kardiomiopatiyalara yanaşma.



ALT, alanin aminotransferaza; ARVC, aritmogen sağ mədəcik kardiomiyopatiyası; AST, aspartat transaminaza; CHD, anadanglemlə ürək xəstəlikləri; DCM, dilatasyon kardiomiyopatiya; EKQ, elektrokardiografiya; GSD,qlikogen depolama pozğunluğu; HCM,hipertrofik kardiomiyopatiya; LSD, lizosom depolama xəstəlikləri; LHV, sol mədəcik hipertrofiyası; MYH7, miozin ağır zənciri 7; NDLVC, dilatasiyásız sol mədəcik kardiomiyopatiyası; NSML, çoxsayılı ləntiginlərlə Noonan syndrome; RCM, restriktiv kardiomiyopatiya.

Təlimatlardan ^aBax Cədvəl 5, ^bBax Cədvəl 7.

4.7. Ümumi idarə prinsipləri

4.7.1. Simptomların dəyərləndirilməsi

Kardiyomiyopatiyalı, incə struktur anomaliyaları olan bəzi insanlar asimptomatik olaraq qalır və normal ömür sürürərlər; lakin, digərlərində simptomlar, çox vaxt EKQ-nin görünməsindən və ya xəstəliyin görüntüləmə sübutundan illər sonra inkişaf edə bilər.

4.7.2. Kardiak transplantasiya

Orta şiddətli dərmana rezistent simptomları olan və standart uyğunluq kriteriyalarını qarşılayan xəstələrdə ortotopik ürək transplantasiyası nəzərdən keçirilməlidir (Kəskin və xroniki ürək çatışmazlığının diaqnozu və müalicəsi üçün 2021 ESC Təlimatlarına bax).

Kardiyomiyopatiyalı xəstələrdə ürək transplantasiyası üçün tövsiyələr

Tövsiyələr	Sinif	Səviyyə
Çox ciddi ürək çatışmazlığı (NYHA sinif III-IV) və ya tibbi/invaziv/cihaz müalicəsinə dirəncli mədəcik aritmiyası olan və mütləq eks göstərişləri olmayan uyğun kardiomiyopatiya xəstələri üçün ortotopik ürək transplantasiyası tövsiyə olunur.	I	C

NYHA, New York Ürək Assosiasiyası.

©ESC

4.7.3. Sol mədəcik dəstək cihazı

Son mərhələdə ürək çatışmazlığı olan xəstələrin sayı getdikcə artlığından və orqan donoru fondu məhdud olaraq qaldığından, LVAD və ya biventrikulyar dəstək cihazı ilə mexaniki qan dövranı dəstəyi (MCS) transplantasiya üçün körpü kimi getdikcə daha çox istifadə olunur.

Kardiyomiyopatiyalı xəstələrdə ürək transplantasiyası üçün tövsiyələr

Tövsiyələr	Sinif	Səviyyə
Optimal farmakoloji və cihaz müalicəsinə baxmayaraq ilərləmiş ürək çatışmazlığı olan (NYHA sinif III-IV) seçilmiş kardiyomiyopatiya xəstələrinde, ürək transplantasiyası üçün uyğun olan, simptomları yaxşılaşdırmaq və pisləşən ürək çatışmazlığı səbəbi ilə xəstəxana yatişlarını azaltmaq və transplantasiyanı gözləyərkən ölümləri azaltmaq üçün mexanik dolaşım dəstək müalicəsi nəzərə alınmalıdır.	IIa	B
Ölüm riskini azaltmaq və simptomları yaxşılaşdırmaq üçün, ürək transplantasiyası və digər cərrahi seçimlərə uyğun olmayan və ciddi sağ mədəcik funksiya pozulması olmayan, optimal farmakoloji və cihaz müalicəsinə baxmayaraq ilərləmiş ürək çatışmazlığı (NYHA sinif III-IV) olan seçilmiş kardiyomiyopatiyalı xəstələrdə mexanik dolaşım dəstək müalicəsi nəzərə alınmalıdır.	IIa	B

NYHA, New York Ürək Assosiasiyyası.

©ESC

4.7.4. Qulaqcıq aritmiyalarının idarə olunması

Qulaqcıq səyirməsi kardiyomiyopatiyanın bütün alt növlərində ən çox rast gəlinən aritmiyadır və kardioembolik hadisələr, ürək çatışmazlığı və ölüm riskinin artması ilə əlaqələndirilir.

Kardiyomiyopatiyalı xəstələrdə qulaqcıq səyirməsi və titrəməsi müalicəsi üçün tövsiyələr

Tövsiyələr	Sinif	Səviyyə
Antikoaqulyasiya		
HKMP və ya kardiak amiloidoz və AF və ya qulaqcıq titrəməsi (eks göstəriş deyilsə) olan bütün xəstələrdə insult və tromboembolik hadisə riskini azaltmaq üçün oral antikoaqulyasiya tövsiyə olunur.	I	B
DCM, NDLVC və ya ARVD və CHA2DS2-VASc skoru kişilərdə ≥ 2 və ya qadınlarda ≥ 3 olan AF və ya qulaqcıq titrəməsi olan xəstələrdə insult və tromboembolik hadisə riskini azaltmaq üçün oral antikoaqulyasiya tövsiyə olunur.	I	B

©ESC

Kardiyomiyopatiyalı xəstələrdə qulaqcıq səyirməsi və titrəməsi müalicəsi üçün tövsiyələr (davamı)

Tövsiyələr	Sinif	Səviyyə
Antikoaqulyasiya (davamı)		
RKMP və AF və ya qulaqcıqların titrəməsi olan xəstələrdə insult və tromboembolik hadisə riskini azaltmaq üçün oral antikoaqulyasiya nəzərə alınmalıdır (eks göstəriş olmadıqda).	IIa	C
İnsult və tromboembolik hadisələrin riskini azaltmaq üçün kişilərdə 1, qadınlarda isə 2 CHA2DS2-VASc balı olan DCM, NDLVC və ya ARVC və AF və ya qulaqcıq titrəməsi olan xəstələrdə oral antikoaqulyasiya nəzərə alınmalıdır.	IIa	B
Simptomların və ürək çatışmazlığının kontrol edilməsi		
Üğursuz və ya dözümsüz I və ya III sinif antiaritmik dərmanlardan sonra paroksizmal və ya davamlı AF və kardiyomiyopatiyası olan xəstələrdə AF residivlərinin simptomlarını yaxşılaşdırmaq məqsədilə ritm kontrolu üçün kateter ablasiyası tövsiyə olunur.	I	B
Seyirici aritmianın kateter ablasiyası kardiyomiyopatiyası olan AF xəstələrində taxikardiya səbəb olduğu komponentin simptom statusundan asılı olma ehtimalı yüksək olduqda LV disfunksiyasını bərpa etmək üçün tövsiyə olunur.	I	B
Kardiyomiyopatiya və AF olan residiv üçün əsas risk faktorları olmayan xəstələrdə simptomlardan asılı olmayıraq, tezliyə nəzarət əvəzinə sinus ritminin saxlanması erkən mərhələdə nəzərə alınmalıdır.	IIa	C
Seyirici aritmianın kateter ablasiyası kardiyomiyopatiya, paroksizmal və ya davamlı AF-si olan və residiv üçün önemli risk faktorları olmayan seçilmiş xəstələrdə simptomları yaxşılaşdırmaq üçün xəstənin seçimi, fayda və risk nəzərə alınaraq I və III sinif antiaritmik dərmanlar alternativ olaraq ilk addım ritm kontrolu kimi nəzərə alınmalıdır.	IIa	C
Seyirici aritmianın kateter ablasiyası kardiyomiyopatiya, AF və ürək çatışmazlığı və/və ya azalmış LVEF-i olan seçilmiş xəstələrdə AF residivlərinin qarşısını almaq və QoL, LVEF və sağqlama faizini artırmaq və ürək çatışmazlığı səbəbi ilə xəstəxana yatişlarını azaltmaq üçün nəzərə alınmalıdır.	IIa	B

Kardiomiyopatiyalı xəstələrdə qulaqcıq səyirməsi və titrəməsi müalicəsi üçün tövsiyələr (davamı)

Tövsiyələr	Sinif	Səviyyə
Komorbid hallar və əlaqəli risk faktorlarının idarə edilməsi		
Kardiomiyopatiyalı xəstələrdə AF yükünü və simptomların şiddətini azaltmaq üçün qeyri-sağlam həyat tərzinin dəyişdirilməsi və digər xəstəliklərlə bərabər məqsədyönlü terapiya tövsiyə olunur.	I	B

©ESC

4.7.5. Cihaz müalicəsi: implantasiya edilə bilən kardioverter defibrilyator
Implantasiya edilə bilən kardioverter defibrilyatorlar hemodinamik cəhətdən pozulmuş davamlı mədəcik aritmiyaları ilə üzləşmiş xəstələrdə ürəyin dayanması zamanı sağ qalanlarda ölüm nisbətini azaldır.

Kardiomiopatiyası olan xəstələrdə implantasiya edilə bilən kardioverter defibrillator üçün tövsiyələr

Tövsiyələr	Sinif	Səviyyə
Ümumi tövsiyələr		
Implantasiya oluna bilən kardiak defibrilyator yalnız yaşam gözləntisi 1 ildən çox olan xəstələr üçün tövsiyə olunur.	I	C
ICD implantasiyası tövsiyyə olunursa aşağıdakı qərarlar tövsiyə olunur. <ul style="list-style-type: none"> • sübuta əsaslanmalı; • xəstənin fərdi seçimləri, inancları dəyərləri və • Xəstə müxtəlif müalicə seçimlərinin fayda, zərər və mümkün nəticələrini qəbul etməlidir. 	I	C
ICD implantasiyasından əvvəl xəstələrə uyğunsuz şok, implantasiya ağırlaşmaları və cihazın sosial və texniki ağırlaşmalar ilə əlaqəli məlumatların verilməsi tövsiyə olunur.	I	C

©ESC

Kardiomiopatiyası olan xəstelərdə implantasiya edilə bilən kardioverter defibriliyator üçün tövsiyələr (davamı)

Tövsiyələr	Sinif	Səviyyə
Ümumi tövsiyələr (davamı)		
Davamlı mədəcik aritmiyaları olan xəstələrə aritmiyalar kontrolla alınana qədər ICD implantasiyası tövsiyə edilmir.	III	C
İkincili profilaktika		
ICD implantasiyası tövsiyə olunur: ^b		
• VT və ya VF dən resusitasiya olunmuş geri döñə bilən səbəblər olmadığı halda senkop və ya hemodinamik pozulmalarla nəticələnən davamlı mədəcik aritmiyası olan HKMP, DCM və ARVC xəstələrində	I	B
• VT və VF dən resusitasiya olunmuş geri döñə bilən səbəblər olmadığı halda sinkop və hemodinamik pozulmalarla nəticələnən davam edən mədəcik aritmiyası olan NDLVC və RKMP xəstələrində	I	C
Hemodinamik stabil VT-si olan KMP xəstələrində geri döñən səbəblər olmadığı halda ICD implantasiyası nəzərə alınmalıdır.	IIa	C
Birincili profilaktika		
Öncədən arrest/davamlı mədəcik aritmiyası olmayan bütün KMP xəstələrində ilk dəyərləndirmədə və 1-2 illik aralıqlarla və ya klinik bir dəyişiklik olduqda ani kardiak ölüm risk dəyərləndirilməsinin icra edilməsi tövsiyə olunur.	I	C
ICD implantasiyası təklif edilərkən ortaq qərarların qəbul edilməsinə kömək kimi təsdiqlənmiş QÜÖ alqoritmının/ballarının istifadəsi mümkün olduqda:		
• HKMP olan xəstələrdə tövsiyə olunur.	I	B
• DCM, NDLVC və ARVC olan xəstələrdə nəzərə alınmalıdır.	IIa	B
Kardiomiopatiyası olan xəstəyə kardiostimulyator implantasiya edilməlidirsə ICD ehtiyacının dəyərləndirilməsi üçün ani ölüm risk dəyərləndirilməsi aparılması nəzərə alınmalıdır.	IIa	C

Kardiomiopatiyası olan xəstelərdə implantasiya edilə bilən kardioverter defibriliyator üçün tövsiyələr (davamı)

Tövsiyələr	Sinif	Səviyyə
ICD seçimi		
ICD göstərişi olduğu halda, xəstənin CRT-dən faydalana biləcəyini qiymətləndirmək tövsiyə olunur.	I	A
Bradikardiya, kardiyaksinxronizasiya və ya antitaxikardiya üçün pacing terapiyası göznlənilməzsə, ICD göstərişi olan xəstelərdə transvenöz defibrillatorlara alternativ olaraq subkutan defibriliyatorlar nəzərə alınmalıdır.	IIa	B
Implantasiya edilə bilən kardioverter defibriliyator, müvəqqəti olaraq ICD implantasiyası üçün namizəd olmayan ikincil profilaktik ICD göstərişi olan yetkin xəstələr üçün nəzərə alınmalıdır.	IIa	C

ARVC, aritmogen sağ mədəcik kardiomiopatiyası; CRT, kardiak resinxronizasiya terapiyası; DCM, dilatasyon kardiomiopatiya; HCM, hipertrofik kardiomiopatiya; ICD, implantasiya edilə bilən kardioverter defibriliyator; NDLVC, dilatasiyasız sol mədəcik kardiomiopatiyası; RCM, restriktiv kardiomiopatiya; QÜÖ, qəfleti ürək ölümü; VF, mədəcik fibrillasiyası; VT, mədəcik taxikardiya.

^aPəyələşən qərar qəbulu, xüsusi olaraq qayğı alanlar üçün uyğunlaşdırılmış xəta qərar verme vasitələri və tibb işçiləri üçün daha ənənəvi qərar qəbul etmə vasitələri ilə xeyli təkmilləşdirilir. ^bSübut səviyyəsindəki fərq müxtəlif kardiomiopatiya fenotipləri üçün mövcud olan müxtəlif delil səviyyələrini əks etdirir. ^cTövsiyə sinfindəki fərq müxtəlif kardiomyopatiya fenotipləri üçün mövcud modellərin fəqli performansını əks etdirir.

4.7.6 Kardiomiopatiyalı xəstələr üçün rutin təqib

Ümumi olaraq, kardiomiopatiyalı xəstələrin simptomlarındakı dəyişiklikləri, mənfi hadisələrin riskini, mədəciklərin funksiyasını və kardiak ritmini aşkar etmək üçün ömür boyu təqib tələb olunur. Təqibin sıxlığı xəstəliyin şiddəti, yaşı və simptomları ilə müəyyən edilir.


Tövsiyələr	Sinif	Səviyyə
Kardiomiopatiyası olan bütün kliniki stabil xəstələrə hər 1-2 ildən bir EKQ və exokardioqrafiya daxil olmaqla, multiparametrik yanaşmadan istifadə etməklə müntəzəm müayinədən keçmələri tövsiyə olunur.	I	C
Kardiomiopatiyalı xəstənin simptomlarında əsaslı və ya göznlənilməz dəyişiklik olduqda EKQ və multimodal görüntülülmə ilə klinik qiymətləndirmə tövsiyə olunur.	I	C

EKQ, elektrokardioqrafiya

4.8. Ailə skrininqi və qohumlar üçün təqib

Ailəvi genetik variant(lar)ı daşıyan qohumlar yaş, ailə fenotipi və genotip əsasında EKQ, multimodal kardiak görüntüləmə və əlavə müayinələr (məsələn, Holter monitorinqi) ilə müntəzəm kliniki qiymətləndirmədən keçməlidirlər (**Şəkil 9**).

Şəkil 9 Ailənin müayinəsi və ailə üzvlərinin təqibinə yanaşma alqoritmi.



P/LP, patogen/patogen bənzəri, VUS, əhəmiyyəti bilinməyən variant.

*Əlavə təsirə məruz qalmış qohumlar və genetik testdə heç bir variant müəyyən edilmədikdə, klinik skrininqin daha əvvəl dayandırılması hesab olunur.

Ailə skrininqi və qohumların təqibi üçün tövsiyələr

Tövsiyələr	Sinif	Səviyyə
Ardicil genetik testlərin ardından, proband ilə eyni xəstəliyə səbəb olan varianta sahib olan birinci dərəcəli qohumlarda EKQ və kardiak görüntüləmənin daxil olduğu və uzunmüddətli izləməni əhatə edən multiparametrik yanaşma istifadə etməklə klinik qiymətləndirmədə uzunmüddətli təqib tövsiye olunur.	I	B
Ardicil genetik testlərin ardından, proband ilə eynixəstəliyə səbəb olan varianta sahib olmayan və fenotipi olmayan birinci dərəcəli qohumların daha artıq təqib edilməməsi, ancaq simptomlar yarandıqda və ailədə kliniki olaraq yeni məlumatlar ortaya çıxdıqda yenidən dəyərləndirmə tövsiye olunur.	I	C
Probandda P/LP variantı müəyyən edilmədiğə və ya genetik test aparılmadıqda, birinci dərəcəli qohumlarda EKQ və kardiak görüntüləmənin də daxil olduğu multiparametrik yanaşmadan istifadə etməklə ilkin kliniki qiymətləndirmənin aparılması tövsiye olunur.	I	C
Probandda P/LP variantı müəyyən edilmədiğə və ya genetik testlər aparılmadıqda, birinci dərəcəli qohumlarda EKQ və kardiak görüntüləmənin də daxil olduğu multiparametrik yanaşmadan istifadə edərək müntəzəm, uzunmüddətli klinik qiymətləndirmə nəzərə alınmalıdır.	IIa	C
Birinci dərəcəli qohumun öldüyü kaskad müayinəsi zamanı ölen şəxsin yaxın qohumlarının kliniki dəyərləndirilməsi nəzərə alınmalıdır.	IIa	C

EKQ, elektrokardioqrafiya, P/LP, patogen/patogen bənzəri

©ESC

4.9. Kardiyomiyopatiya xəstələrinə və ailə üzvlərinə psixoloji dəstək

İrsi kardiomiyopatiyanın diaqnozuna adaptasiya olmaq psixososial problem yarada bilər. Buna yeni diaqnozla üzleşmək, bəzi idman növlərindən kənarda qalmaq və ya kiçik QÜÖ riski ilə yaşamaq daxildir.

Kardiomiopatiyalı xəstələrə və onların ailə üzvlərinə psixoloji dəstək üçün tövsiyyələr

Tövsiyələr	Sinif	Səviyyə
Erkən ani ürək ölümü yaşamış kardiomiopatiyalı ailə üzvü olan bütün şəxslərə müvafiq təlim keçmiş tibb işçiləri tərəfindən psixoloji dəstək verilməsi tövsiyə olunur.	I	B
İmplantasiya edilebilən kardioverter defibrillatoru olan irsi kardiomiopatiyalı bütün şəxslərə müvafiq təlim keçmiş tibb işçiləri tərəfindən psixoloji dəstək verilməsi tövsiyə olunur.	I	B
İrsi kardiomiyopatiyası olan bütün xəstə və ailə üzvlərinə, xüsusən də metndə təsvir olunan məsələlərdə müvafiq təlim keçmiş tibb işçiləri tərəfindən psixoloji dəstək nəzərə alınmalıdır. ^a	IIa	C

^aTəlimatlarda Cədvəl 16-ya bax.

©ESC


5. Spesifik kardiomiopatiya tipləri

5.1. Hipertrofik kardiomopatiya

5.1.1. Exokardioqrafiya

HKMP-nin exokardioqrafik dəyərləndirilməsinə maksimal divar qalınlığı və hipertrofiyanın yayılımının, sol mədəciyin sistolik və diastolik funksiyasının, sol qulaqcıq ölçüsünün, LVOT obstruksiyasının mövcudluğu və mexanizminin qiymətləndirilməsi daxildir. LVOT obstruksiyasının müəyyən ediləsi simptomların idarə edilməsində və QÜÖ riskinin dəyərləndirilməsində vacibdir. (Bütün xəstələrə Valsalva manevrası müddətində oturaq və yarı uzanmış vəziyyətdə, sonra isə qradient təhrik olunmazsa ayaqüstü vəziyyətdə ölçülən 2D və doppler exokardioqrafiya tövsiyə olunur ([Şəkil 10](#)).

Şekil 10 LVOTO-nun qiymətləndirilməsi və müalicəsi üçün protokol.



2D, iki-önlü; LVOTO, sol medəcik çıxış yolu traktının obstruksiyası.

^aStress exokardioqrafiya sol medəcik çıkış yolu traktı obstruksiyası həyət tərzi dəyişiklikləri və dərman müalicəsi qərarları ilə əlaqəli olan şəxslərdə nəzərdən keçirilə bilər.

LVOTO-nun dəyərləndirilməsi üçün tövsiyələr

Tövsiyələr	Sınıf	Səviyyə
HKMP olan bütün xəstələrin ilkin dəyərləndirilməsində LVOTO-nu aşkar etmək üçün Valsalva manevrası müddətində oturaq və yarı uzanmış vəziyyətdə, sonra isə qradient təhrük olunmazsa ayaqüstü vəziyyətdə ölçülən 2D və doppler exokardioqrafiya tövsiyə olunur.	I	B
HKMP-si olan simptomatik xəstələrdə və istirahətdə və ya təhrük olunan maksimal qradient <50 mmHg olanlarda təhrük olunan LVOTO-nı və fiziki aktivliklə əlaqəli mitral çatışmazlığı aşkar etmək üçün ayaqüstü, oturarkən (mümkün olduqda) və ya yarı uzanmış vəziyyətdə fiziki aktivlik zamanı 2D və Doppler exokardioqrafiya tövsiyə olunur.	I	B

LVOTO-nun dəyərləndirilməsi üçün tövsiyyələr (davamı)

Tövsiyələr	Sinif	Səviyyə
Transezofageal exokardioqrafiya HKMP və LVOTO-su olan xəstələrdə, obstruksiyanın mexanizmi naməlum olduqda və ya septal kiçildılma əməliyyatından əvvəl mitral qapaq aparatını qiymətləndirdikdə və ya daxili qapaq anomaliilarının səbəb olduğu ciddi mitral çatışmazlığından şübhələndikdə nəzərə alınmalıdır.	IIa	C
Simptomatik HKMP və nəticəsi olmayan qeyri-invaziv ürək görüntüləməsi olan xəstələrdə, LVOTO-nun şiddətini qiymətləndirmək və LV doldurma təzyiqlərin ölçmək üçün sol və sağ ürək kateterizasiyası nəzərə alına bilər.	IIb	C

2D, iki-ölçülü; HCM, hipertrofik kardiomiopatiya; LV, sol mədəcik; LVOTO, sol mədəcik çıxış yolu traktı obstruksiyası.

^aValsalva, ayaqüstüvəyə oral nitrat ilətəhrirk olunan.

5.1.2. Ürəyin maqnit rezonans müayinəsi

Ürəyin maqnit rezonans müayinəsi HKMP olan xəstələrdə ilkin qiymətləndirmədə tövsiyə olunur (bax. Tövsiyə cədvəli səhifə 16). CMR görüntüləmə xüsusilə apikal və ya lateral divar hipertrofiyası və ya LV apikal anevrizma şübhəsi olan xəstələrdə faydalı ola bilər. Rəhbər tövsiyələrin 17-ci cədvəli qiymətləndirilməli olan əsas xüsusiyyətləri ümmükləşdirir.

HKMP-də CMR dəyərləndirilməsi üçün əlavə tövsiyələr


Tövsiyələr	Sinif	Səviyyə
Kontrastlı CMR ASA və ya miektomiyadan əvvəl hipertrofiyanın dərəcəsini, yayılımını və miokardial fibrozu qiymətləndirmək üçün nəzərə alına bilər.	IIb	C

ASA, alkoqol septal ablasiya; CMR, ürək maqnit rezonans müayinəsi.

5.1.3. Simptomların ve ağrılaşmaların idare olunması

Progessiv LV sistolik və ya diastolik disfunksiyası olan, dərman müalicəsinə təbe olmayan xəstələr ürək transplantasiyası üçün namizəd ola bilərlər (**Şəkil 11**).

Şəkil 11 Hipertrofik kardiomiyopatiyada ürək çatışmazlığının müalicə algoritmi.



ACEi, angiotenzin çevirici ferment inhibitörü; ARB, angiotenzin reseptor blokatoru; ARNI, angiotenzin reseptorneprilizin inhibitörü; LVEF, sol məsəcik atım fraksiyası; LVOTO, sol məsəcik çıxış yolu obstruksiyası; MCS, mexaniki dəstək cihazı; MRA, mineralokortikoid reseptor antagonistisi; NYHA, New York Ürək Assosiasiyası; SGLT2i, natrium-qlükoza ko-transporter 2 inhibitörü.




LVOTO -nın müalicəsi üçün tövsiyyələr (ümumi tədbirlər)

Tövsiyələr	Sinif	Səviyyə
İstirahətdə və ya təhrük olunan LVOTO-su olan xəstələrdə mümkün digoksin və nitratlarla, fosfodiesteraza fermentləri də daxil olmaqla arterial və venoz vazodilatatorlardan qəçiniləşmə nəzərə alınmalıdır.	IIa	C
Yeni başlayan və ya yetərsiz kontrol edilən AF xəstələrində LVOTO'nun invaziv müalicəsindən əvvəl sinüs ritminin bərpası və ya uyğun sürət kontrollu nəzərə alınmalıdır.	IIa	C

AF, atrial fibrillasiya; LVOTO, sol məsəcik çıkış yolu obstruksiyası.

5.1.4. Derman müalicəsi

Şəkil 12 LVOTO-nun idarə edilmə sxemi.



LVOTO, sol mədəcik çıkış yolu obstruksiyası.

LVOTO-nın dərman müalicəsi üçün tövsiyyələr

Tövsiyələr	Sınıf	Səviyyə
İstirahətdə və ya təhrik olunan ^a LVOTO-su olan xəstələrdə simptomları yaxşılaşdırmaq üçün ilk sıra dərman kimi maksimum tolerə edilən doza qədər titrlənən vazodilatator olmayan beta-blokatorlar tövsiyə olunur.	I	B
Beta-blokatorlara qarşı intoleransı və ya əks-göstərişi olan, istirahətdə və ya təhrik olunan LVOTO-lu xəstələrdə simptomları yaxşılaşdırmaq üçün tolerə edilən maksimum doza titrlənən verapamil və ya diltiazem tövsiyə olunur.	I	B
İstirahətdə və ya təhrik olunan ^b LVOTO-su olan xəstələrdə simptomları yaxşılaşdırmaq üçün maksimum tolerə edilən doza titrlənmiş Dizopiramid beta-blokatorlara (və ya bu mümkün deyilsə, verapamil və ya diltiazemlə) əlavə olaraq tövsiyə olunur.	I	B

LVOTO-nın dərman müalicəsi üçün tövsiyyələr (davamı)

Tövsiyələr	Sinif	Səviyyə
Istirahətdə və ya təhrük olunan ^b LVOTO-su olan xəstələrdə simptomları yaxşılaşdırmaq üçün tolerə edilən maksimum doza titrə edilən ürək miyozin ATFaz inhibitoru (mavakamten) LVEF-in exokardioqrafik müşahidəsi ilə, beta-blokatorlara əlavə olaraq (və ya bu mümkün deyilsə, verapamil və ya diltiazemlə) nəzərə alınmalıdır.	IIa	A
Beta-blokatorlara, verapamil/diltiazem və ya dizopiramidə intoleransı və ya eks-göstərişi olan, istirahətdə və ya təhrük olunan LVOTO-suolan (fiziki aktivlik və ya valsalva ilə) simptomatik yetkin xəstələrdə simptomları yaxşılaşdırmaq üçün tolerə edilən maksimum dozatitrə edilən ürək miyozin ATFaz inhibitoru (mavakamten) LVEF-in exokardioqrafik müşahidəsi nəzərə alınmalıdır.	IIa	B
Maye qəbuluna reaksiya verməyən hipotensiya və kəskin ağciyər ödemi ilə müşayiət olunan ciddi təhrük olunan LVOTO-su olan xəstələrdə oral vəyə i.v beta-blokatorlar və vazokonstriktorlar nəzərə alınmalıdır.	IIa	C
Beta-blokatorlara və verapamil/diltiazemə intoleransı və ya eks-göstərişi olan, istirahətdə və ya təhrük olunan LVOTO-su olan xəstələrdə simptomları yaxşılaşdırmaq üçün maksimum tolerə edilən doza titrənmiş dizopiramid monoterapiya kimi nəzərə alına bilər.	IIb	C
Beta-blokatorlar və ya verapamil, istirahətdə və ya təhrük olunan LVOTO-su olan asimptomatik xəstələrdə LV təzyiqini azaltmaq üçün seçilmiş hallarda nəzərə alına bilər.	IIb	C
Simptomatik LVOTO-su olan xəstələrdə fiziki aktivliklə yaranan nəfəs darlığını yaxşılaşdırmaq üçün aşağı doz diuretiklərin ehtiyatla istifadəsi nəzərə alına bilər.	IIb	C

ATFaz, adenozin trifosfat ; i.v., intravenoz; LV, Sol medəcik ; LVEF, sol medəcik atım fraksiyası; LVOTO, sol medəcik çıkış yolu traktı obstruksiyası.

^aValsalva manevrası, dik veziyətdə məşq və ya məşq edə bilmədikdə oral nitratlarla təhrük olunma.

^bQTc intervalına disopiramidin yuxarı titrasiyası zamanı nəzəret edilməli və 500 ms-dən artıq olduqda doza azaldılmalıdır.

5.1.5. Sol mədəcik çıxış yolu traktının invaziv müalicəsi

LVOT və mitral qapağın spesifik anatomi xüsusiyyətlərinə görə, HKMP olan xəstələr ASA ilə müqayisədə septal miyektomiya üçün daha uyğun namizədlər olacaq. Təcrübəli multidisiplinlar komanda müdaxilədən əvvəl bütün xəstələri qiymətləndirməlidir, çünki xəstəlik və ölüm mövcud təcrübə səviyyəsindən çox asılıdır. Əməliyyat öncəsi qiymətləndirmədə əsas məqamların xülasəsi [Şəkil 13-də](#) göstərilmişdir.

Şəkil 13 İnvaziv septal kiçildılma müalicəsi üçün nəzərdə tutulan xəstələr üçün əvvəlcədən qiymətləndirmə zamanı yoxlama siyahısı.

1

Alternativ/əlavə açıqlamaları qiymətləndirin

Obezlik

Respirator xəstəliklər

Koronar arteriya xəstəlikləri

Anemiya

Tiroid xəstəlikləri

Aritmiya (məs. AF)

Dərmanların yan təsiri

Sistem xəstəliklər (məs. amiloid)

RVOTO

2

Obstruksiyanın mexanizmini qiymətləndirmək

SAM-la əlaqəli

Orta boşluq

Sub-aortik membran

Aortal stenoz

3

MV anatomiyası/funksiyasını qiymətləndirmək

MV prolaps

Digər daxili MV anomaliyaları

4

Hipertrofiyanın yayılması və şiddətini qiymətləndirmək

Minimum anterior septal qalınlıq 15 mm



AF, atrial fibriliyi; MV, mitral qapaq; RVOTO, sağ mədəcik çıkış yol traktı obstruksiyası; SAM, sistolik anterior hərəkət.

Septal kiçildilmə terapiyası üçün tövsiyyələr

Tövsiyələr	Sinif	Səviyyə
SKT-nin HKMP-nin idarəsində çoxsahəli qrup mütəxəssisinin bir parçası olaraq çalışan təcrübəli operatorlar tərəfindən aparılması tövsiyyə olunur.	I	C
SKT maksimum dözlə bilən tibbi müalicəyə baxmayaraq, NYHA/Ross funksional sinif III-IV simptomları olan istirahətdə və ya maksimum təhrik edilmiş LVOT qradiyenti ≥ 50 mmHg olan xəstələrdə simptomları yaxşılaşdırmaq üçün tövsiyyə olunur.	I	B
SKT-yə göstəriş olan uşaqlarda, eləcə də SKT-yə göstəriş olan yetkin xəstələrdə və cərrahi müdaxilə tələb edən digər lezyonlarda (məsələn, mitral qapaq anomaliyaları) ASA yerine septal miekтомiya tövsiyyə olunur.	I	C
Optimal tibbi müalicəyə baxmayaraq, istirahətdə və ya maksimum təhrik olunan LVOTO qradiyenti ≥ 50 mmHg nəticəsində yaranan təkrarlanan fiziki aktivlikle ortaya çıxan bayılmaası olan xəstələrdə SKT nəzərə alınmalıdır.	IIa	C
İstirahətdə olan və ya maksimum təhrik edilmiş LVOTO qradiyenti ≥ 50 mmHg olan simptomatik xəstələrdə və yalnız SKT ilə düzəldilə bilməyən orta-ağır mitral çatışmazlığı olan xəstələrdə mitral qapağın təmiri və ya dəyişdirilməsi nəzərə alınmalıdır.	IIa	C
İstirahətdə və ya maksimum təhrik olunmuş LVOTO qradiyenti ≥ 50 mmHg olan xəstələrdə izolə miekтомiyadan sonra orta və ya şiddetli mitral çatışmazlıq yarandığda mitral qapaq təmiri nəzərə alınmalıdır.	IIa	C
SKT tibbi müalicəyə davamlı yüngül simptomları (NYHA II sinif) olan və istirahətdə və ya maksimum təhrikədici (məşq və ya Valsalva ilə) qradient ≥ 50 mmHg və; orta-ağır SAM ilə əlaqəli mitral reqrqitasiya; və ya AF; və ya orta-ağır sol atrial dilatasiyası olan xəstələrdə prosedurla əlaqəli ağırlaşma faizinin aşağı olduğu təsdiqlənən ekspert mərkəzlərdə nəzərə alına bilər.	IIIb	C

Septal kiçildilmə terapiyası üçün tövsiyyələr (davamı)

Tövsiyələr	Sinif	Səviyyə
İstirahət və ya maksimum təhrük LVOTO gradient ≥ 50 mmHg olan xəstelərdə izolə miektomiyadan sonra orta və ya şiddetli mitral çatışmazlıq yarandıqda mitral qapağın dəyişdirilməsi nəzərə alınır bilər.	IIb	C
HKMP və simptomatik AF olan xəstelərdə septal miektomiya zamanı cərrahi AF ablasiyası və/vəya sol qulaqcıq appendixsinin bağlanması prosedurları nəzərə alınır bilər.	IIb	C

AF, atrial fibriliyasi; ASA, alkoqol septal ablasiya; HKM, hipertrofik kardiomiopatiya; LVOT, sol mədəcik çıkış yolu traktı; LVOTO, sol mədəcik çıkış yolu traktı obstruksiyası; NYHA, New York Ürək Assosiasiyası; SAM, sistolik anterior hərəkət; SKT, septal kiçildilmə terapiyası.

©ESC

Obstruksiyası olan xəstelərdə kardiak pacing üçün tövsiyyələr

Tövsiyələr	Sinif	Səviyyə
LV çıkış yolu traktı qradientini azaltmaq üçün və ya beta-blokatorlar və/vəya verapamil ilə tibbi müalicəni asanlaşdırmaq üçün optimal AV interval ilə ardıcıl AV pacing istirahətdə və ya təhrikedici LVOT ≥ 50 mmHg, sinus ritmində olan, ASA və ya septal miektomiya üçün eks göstərişləri olub dərmanlara davamlı simptomları olan və ya ASA və ya septal miektomiyadan sonra ürək blokunun inkişaf etmə riski yüksək olan seçilmiş xəstelərdə nəzərə alınır bilər.	IIb	C
İstirahətdə olan və ya təhrikedici LVOTO ≥ 50 mmHg, sinus ritmində olan, dərmana davamlı simptomları olan və ICD üçün göstərişi olan xəstelərdə LV çıkış yolu qradientini azaltmaq və ya beta-blokatorlar və/və ya verapamil ilə tibbi müalicəni asanlaşdırmaq üçün iki kameralı ICD (tek lidli cihaz əvəzinə) nəzərə alınır bilər.	IIb	C

ASA, alkoqol septal ablasiya; AV, atrioventrikular; ICD, implantasiya edilə bilən kardioverter defibrilyator; LV, sol mədəcik; LVOTO, sol mədəcik çıkış yolu traktı obstruksiyası.

©ESC

5.1.6. Ürək çatışmazlığı və sinə ağrısı

LVOTO olmayan xəstələrdə məşq zamanı sinə ağrısı üçün tövsiyələr

Tövsiyələr	Sınıf	Səviyyə
Beta-blokatorlar və kalsium antagonistləri (verapamil və ya diltiazem) LVOTO və ya obstruktiv KAX olmadıqda belə angina bənzəri sinə ağrısı olan xəstələrdə simptomları yaxşılaşdırmaq üçün nəzərə alınmalıdır.	IIa	C
Oral nitratlar LVOTO və ya obstruktiv KAX olmadıqda belə angina bənzəri sinə ağrısı olan xəstələrdə simptomları yaxşılaşdırmaq üçün nəzərə alınır bilər.	IIb	C
Ranolazin LVOTO və ya obstruktiv KAX olmadıqda belə angina bənzəri sinə ağrısı olan xəstələrdə simptomları yaxşılaşdırmaq üçün nəzərə alınır bilər.	IIb	C

KAX, koronar arteriya xəstəliyi; LVOTO, sol mədəcik çıxış yolu traktı obstruksiyası.

©ESC

5.1.7. Qəfil ürək ölümünün qarşısının alınması

QÜÖ riskinin qiymətləndirilməsi klinik idarəetmənin tərkib hissəsidir. Artan QÜÖ riski ilə əlaqəli olan və riski qiymətləndirmək üçün əvvəlki təlimatlarda istifadə edilmiş klinik xüsusiyyətlər **Cədvəl 6**-da göstərilmişdir.

Cədvəl 6 Qəfləti ürək ölümü riskinin artması ilə əlaqəli əsas klinik əlamətlər

Risk faktoru	Şərh
Yaş	<ul style="list-style-type: none">Yaşın AÜÖ-nə təsiri bir sıra tədqiqatlarda araşdırılmış və iki tədqiqatda gənc xəstələrdə QÜÖ riskinin artması ilə əhəmiyyətli bir əlaqə göstərilmişdir. Bəzi risk faktorları gənc xəstələrdə, xüsusilə NSVT, ciddi LVH və izah olunmayan bayılmda daha əhəmiyyətli görünür.6 yaşdan aşağı anı ürək ölümü çox nadirdir və 9 ilə 15 yaş arası uşaqlıq HKMP-də QÜÖ-nün zirvədə olduğunu göstərən bəzi dəllillər var; bununla belə, diaqnoz qoyulma yaşı ilə uşaqlıq HKMP-də QÜÖ riski arasındaki əlaqə qeyri-müəyyən olaraq qalır.

©ESC

Cədvəl 6 Ani ürək ölümü riskinin artması ilə əlaqəli əsas klinik əlamətlər (davamı)

Risk faktorları	Şərh
NSVT	<ul style="list-style-type: none"> • NSVT (<30 s davam edən müddətdə ≥ 120 v/dəq olan ≥ 3 ardıcıl medəcik döyüntüleri kimi müəyyən edilir) ambulator EKQ monitoringi zamanı xəstələrin 20-30%-da baş verir və QÜÖ-nün müstəqil proqnozlaşdırıcısidir). • NSVT-nin tezliyi, müddəti və ya dərəcəsinin QÜÖ riskine təsir göstərməsi ilə bağlı sübüt yoxdur. • NSVT meşq zamanı və ya dərhal sonra meydana gəlməsi çox nadirdir, lakin yüksək QÜÖ riski ilə əlaqələndirilə bilər.
Maksimum SM divar qalınlığı	<ul style="list-style-type: none"> • TTE ilə ölçülən SMH-nın şiddəti və dərəcəsi QÜÖ riski ilə əlaqələndirilir. • Bir sıra tədqiqatlar maksimum divar qalınlığı ≥ 30 mm olan xəstələrdə QÜÖ üçün ən böyük riski göstərmişdir; lakin bəzi həddindən artıq hipertrofiyası olan xəstələrdə (≥ 35 mm) məlumat azdır.
Gənc yaşda qəfləti ürək ölümü anamnezi	<ul style="list-style-type: none"> • Təriflər müxtəlif olsa da, bir və ya bir neçə birinci dərəcəli qohumu HKMP diaqnozu ilə və ya diaqnozu olmadan 40 yaşdan aşağı qəflətən vəfat etdiyə və ya HKMP diaqnozu qoyulmuş birinci dərəcəli qohumda istenilən yaşda QÜÖ baş verdikdə, QÜÖ-nün ailə anamnezi adətən klinik cəhətdən əhəmiyyətli hesab olunur. • QÜÖ-nün ailə anamnezi uşaqlıq dövrü HKMP-də QÜÖ üçün müstəqil risk faktoru kimi görünmür. Bu, uşaqlıq dövrü HKMP-də de novo variantlarının daha yüksək yayılması, qeyri-sarkomer xəstəliyin daxil edilmesi və/və ya pediatrik kohortlarda ailə anamnezinin az bildirilməsi ilə bağlı ola bilər.
Bayılma	<ul style="list-style-type: none"> • Bayılma HKMP olan xəstələrdə tez-tez rast gelinir, lakin səbəbi çox olduğundan qiymətləndirmək çətindir. • Tədqiqatdan sonra heç bir izahı olmayan neyrokardiogen olmayan senkop QÜÖ riskinin artması ilə əlaqələndirilir. • Qiymətləndirmədən sonra 6 ay ərzində epizodlar QÜÖ üçün çox proqnozlaşdırıcı ola bilər.

Cədvəl 6 Ani ürək ölümü riskinin artması ilə əlaqəli əsas klinik əlamətlər (davamı)

Risk faktoru	Şərh
Sol qulaqcıq diametri	<ul style="list-style-type: none"> Bir sıra tədqiqatlar LA ölçüsü ilə QÜÖ arasında müsbət əlaqə olduğunu bildirdi. QÜÖ və LA sahəsi və həcmi arasında əlaqə haqqında məlumat yoxdur. LA ölçüsünün ölçülməsi AF riskinin qiymətləndirilməsində də vacibdir.
LV çıxış yolu traktı obstruksiyası	<ul style="list-style-type: none"> Bir sıra tədqiqatlar LVOTO və QÜÖ riski arasında əhəmiyyətli bir əlaqə olduğunu bildirdi. Təhrikəcidi LVOTO-nun proqnostik əhəmiyyəti və müalicənin (tibbi və ya invaziv) QÜÖ-nə təsiri də daxil olmaqla bir neçə sual cavabsız qalır. Uşaqlıq dövrü HKMP-də LVOTO və QÜÖ riski arasındaki əlaqə haqqında ziddiyətli məlumatlar var.

©ESC

AF, atrial fibriliyasiya; v/dəq, 1 dəqiqlikdeki vurğu; EKQ, elektrokardioqrafiya; HKM, hipertrofik kardiomiopatiya; LA, sol atrium; LV, sol mədəcik; SMH, sol mədəcik hipertrofiyası; LVOTO, sol mədəcik çıxış yolu traktı obstruksiyası; NSVT, davamlı olmayan ventriküler taxikardiya; QÜÖ, qəfləti ürək ölümü; TTE, transtorasik exokardioqrafiya.

Hipertrofik kardiyomiyopatiyalı xəstələrdə qəfil ürək ölümünün qarşısının alınması üçün əlavə tövsiyələr

Tövsiyələr	Sınıf	Səviyyə
İkinciprofilaktika		
VT və ya VF səbəbiylə kardiak arrest keçirib sağ qalan və ya hemodinamik pisləşməyə səbəb olan davamlı VT-si olan xəstələrə ICD implantasiyası tövsiyə olunur.	I	B
Birincili profilaktika		
HKMP risk QÜÖ kalkulyatoru, birincili qoruma üçün ≥ 16 yaşlı xəstələrə 5 il müddətində qəfləti ürək ölüm riskini təxmin etmə üsulu olaraq tövsiyə olunur.	I	B
İllik profilaktika üçün <16 yaş xəstələrde 5 il ərzində qəfləti ölüm riskinin qiymətləndirilməsi metodu kimi təsdiqlənmiş pediatriyaya xas risk proqnozlaşdırma modelləri (məs. HCM Risk-Kids) tövsiyə olunur.	I	B
5 illik QÜÖ riskinin ilk qiymətləndirmə zamanı və 1-2 il fasılələrə və ya klinik vəziyyətdə hər hansı dəyişiklik baş verdikdə yenidən qiymətləndirilməsi tövsiyə olunur.	I	B


©ESC

Hipertrofik kardiyomiyopatiyalı xəstelərdə qəfil ürək ölümünün qarşısının alınması üçün əlavə tövsiyələr (davamı)

Tövsiyələr	Sinif	Səviyyə
Birincili profilaktika (davamı)		
Təxminin 5 illik qəfləti ölüm riski $\geq 6\%$ olan xəstələrə ətraflı klinik dəyərləndirmədən sonra aşağıdakıları nəzərə almaqla ICD implantasiyası düşünləməlidir: ömür boyu ağrılaşma riski; xəstəlik və yanaşı xəstəliklərdən ölüm riski ilə rəqabət; və ICD-nin yaşam tərzi, sosial-iqtisadi vəziyyət və psixoloji sağlamlığa təsiri nəzərə alınmalıdır.	IIa	B
LV apikal anevrizması olan xəstələrdə, təkcə anevrizmanın varlığına deyil, HKMP Risk-QÜÖ və ya təsdiqlənmiş bir pediatrik risk təxmininindən (məs. HCM Risk-Kids) istifadə edərək icra olunan risk dəyərləndirilməsinə esaslanan birincili qoruma ICD'sinə bağlı qərarlar nəzərə alınmalıdır.	IIa	B
ICD implantasiyası ömür boyu ağrılaşma riski ,ICD-nin həyat tərzinə,sosial-iqtisadi vəziyyət və psixoloji sağlamlığa təsirini nəzərə almaqla ətraflı klinik qiymətləndirmədən sonra təxmin edilən 5 illik QÜÖ riski $\geq 4\%$ və $<6\%$ arasında olan fərdi xəstələrdə nəzərə alına bilər.	IIb	B
Aşağı risk kateqoriyasında olan xəstələr üçün (5 illik QÜÖ riski $<4\%$ təxmin edilən) CMR-de geniş LGE-nin ($\geq 15\%$) olması HKM Risk-QÜÖ və ya təsdiqlənmiş pediatrik model (məsələn, HKM Risk-Kids) tərefindən yaradılan fərdiləşdirilmiş risk təxminlərinin çapıq toxumasının miqdarının müəyyənələşdirilməsinə təsirine dair etibarlı məlumatın olmamasını etiraf etməklə profilaktik ICD implantasiyası ilə bağlı ortaq qərar qəbul edərkən nəzərə alına bilər.	IIb	B
Aşağı risk kateqoriyasında olan xəstələr üçün (5 illik QÜÖ riski $<4\%$ təxmin edilən) , LVEF $<50\%$ olması sistolik disfunksiyanın HKMP Risk-QÜÖ və ya təsdiqlənmiş pediatrik model (məsələn, HCM Risk Kids) tərefindən yaradılan fərdiləşdirilmiş risk təxminlərinə təsiri haqqında etibarlı məlumatların olmadığını etiraf edərək,profilaktik ICD implantasiyası ilə bağlı ortaq qərar qəbul edərkən nəzərə alına bilər.	IIb	B

CMR, kardiak maqnit rezonans; HKMP, hipertrofik kardiomiyopatiya; ICD, implantasiya ediləbilən kardioverter defibrillator; LGE, gec gadolinium gücləndirilməsi; LV, sol mədəcik; LVEF, sol mədəcik atım fraksiyası; QÜÖ, qəfləti ürək ölümü; VF, ventrikulyar fibriliyasiya; VT, ventrikulyar taxikardiya.

Şekil 14 İmplantasya edilebilən kardioverter defibrilatorun implantasiyası üçün sxem.



2D, iki-öçülü; KMR, kardiak magnit rezonans; EKG, elektrokardioqrafiya; HKMP, hipertrofik kardiomiopatiya; ICD, implantasya edilebilən kardioverter defibrilator; LGE, gec gadolinium gücləndirilməsi; LV, sol mədəcik; LVEF, sol mədəcik atm fraksiyası; NSVT, davamlı olmayan ventrikulyar taxikardiya; VF, mədəciklərin fibrilasiyası; VT, mədəcik taxikardiyası.

^aKlinik risk faktorları: KİMR-də geniş LGE (>15%); LVEF <50%

5.2. Dilatasion kardiyomiyopatiya


5.2.1. Dilatasion kardiomiyopatiada qəfil ürək ölümünün qarşısının alınması

Cədvəl 7 DCM ve NDLVC olan xəstələrdə yüksək riskli genotiplər və qəfləti ürək ölümü ilə əlaqəli proqnozlaşdırıcılar

Gene	İllik QÜÖ faizi	QÜÖ proqnozlaşdırıcıları
LMNA	5–10%	LMNA risk skorundan istifadə edərək təxminini 5 illik həyatı tehlükəsi olan aritmiya riski https://lmna-risk-vta.fr
FLNC-qısaldılmış variantlar	5–10%	CMR-də LGE LVEF<45%
TMEM43	5–10%	Kişi Qadın cinsi və aşağıdakılardan hər hansı biri: LVEF <45%, NSVT, KMR,-da LGE 24 saatlıq Holter EKQ-də >200 VE
PLN	3–5%	PLN risk skorundan istifadə etməklə təxminini 5illik həyat üçün tehlükə yaradan https://plnriskcalculator.shinyapps.io/final_shiny LVEF<45% CMR-də LGE NSVT
DSP	3–5%	CMR-də LGE LVEF<45%
RBM20	3–5%	CMR-də LGE LVEF<45%

CMR, Ürək məqnit rezonans müayinəsi; DSP, desmoplakin; EKQ, elektrokardioqrafiya; FLNC, filamin C; LGE, gec gadolinium gücləndirilməsi; LMNA, lamine kondisioner; LVEF, solmədəcik atım fraksiyası; NSVT, davamlı olmayan ventrikulyar taxikardiya; PLN, fosfolamban; RMB, RNTbağlayıcı motiv zülalı; VE, mədəcik ektopik döyüntüləri.

Şekil 15 Dilatasyon kardiomiyopatiyası ve ya dilatasya olmamış sol medeciyin kardiomiyopatiyası olan xəstelərdə implantasiya ediləbilən kardioverter defibriliyator göstərişləri.



CMR, ürək məqnit rezonansı; DCM, dilatasion kardiomiyopatiya; ICD, implantasiya ediləbilən kardioverter defibriliyator; LGE, gec gadolinium gücləndirilməsi; LVEF, sol medecik atım fraksiyası; NDLVC, dilatasiyasız sol medeciyin kardiomiyopatiyası; VE, medecik ektopik döyüntüləri; VT, medeciklərin fibrilasiyası.

^aCədvəl 7-yə bax.

^bTəsviyyənin gücünen və kontekstdən asılıdır.

^cÖləvə risk faktorlarını bayılma, CMR-də LGE varlığı daxildir.



Dilatasion kardiomiyopatiyası olan xəstelərdə implantasiya ediləbilən kardioverter defibriliyator üçün tövsiyələr

Tövsiyələr

Sınıf

Səviyyə

İkinci profilaktika

Kardiak arrest keçirib sağ qalan və ya hemodinamik qeyri-stabilliya səbəb olan ventrikulyar aritmiyadan xilas olan DCM-li xəstelərdə qəfləti ölüm riskini və bütün səbəblərə bağlı ölüm riskini azaltmaq üçün ICD tövsiyə olunur.

I

B

**Dilatasyon kardiomiyopatiyası olan xəstelərdə implantasiya ediləbilən kardioverter defibrilyator üçün tövsiyələr
(davamı)**

Tövsiyələr

Sinif

Səviyyə

Birincili profilaktika

DCM simptomatik ürək çatışmazlığı və LVEF $\leq 35\%$ olan xəstelərdə qəfləti ölüm riskini və bütün səbəblərdən ölüm riskini azaltmaq üçün ICD nəzərə alınmalıdır.

IIa

A

DCM-də QÜÖ riskini qiymətləndirərkən xəstənin genotipi nəzərə alınmalıdır.

IIa

B

Yüksək QÜÖ riski ilə əlaqəli genotipi sahib və əlavə risk faktorlarının varlığında LVEF $> 35\%$ olan DCM-li xəstelərdə ICD nəzərə alınmalıdır.

IIa

C

Yüksək QÜÖ riski ilə əlaqəli genotipi sahib və əlavə risk faktorları olmayan LVEF $> 35\%$ olan DCM-li xəstelərdə ICD nəzərə alına bilər.

IIb

C

Yüksək QÜÖ riski ilə əlaqəli genotipi olmayan və əlavə risk faktorlarının varlığında LVEF $> 35\%$ olan DCM-li xəstelərdə ICD nəzərə alına bilər.^a

IIb

C

CMR, ürək magnit rezonans müayinəsi; DCM, dilatasyon kardiyomiyopatiya; ICD, implantasiya ediləbilən kardioverter defibrilyator; LGE, gec gadolinium gücləndirilməsi; LVEF, sol mədəcik atım fraksiyası; OTT, optimal tibbi terapiya; QÜÖ, qəfləti ürək ölümü.

^aƏlavə risk faktorlarına bayılma, CMR-də LGE varlığı daxildir.

©ESC

5.3. Dilatə olmayan sol mədəcik kardiomiyopatiyası

5.3.1. Diaqnozlar

NDLVC-sı olan xəstelərdə istirahət və ambulator elektrokardioqrafiya monitorinqi üçün tövsiyə

Tövsiyələr

Sinif

Səviyyə

NDLVC-sı olan xəstələr əmbulator EKQ monitorinqinin idarəetmə və risk stratifikasiyasına kömək etmək üçün hər il və ya klinik statusda dəyişiklik olduqda aparılması tövsiyə olunur.

I

C

EKQ, elektrokardioqrafiya; NDLVC, dilatə olmayan sol mədəcik kardiomiyopatiyası

©ESC

DCM və mövcud məlumatlar ilə üst-üstə düşdүүünü nəzərə alaraq və ventrikulyar aritmiyaları olan xəstələrin idarə edilməsi və qəfləti ürək ölümünün qarşısının alınması üçün 2022 ESC Rəhbər Tövsiyyələrə uyğun olaraq, İşçi Qrup razılaşdı ki, NDLVC-nin ilkin qarşısının alınması üçün ICD implantasiyası üçün tövsiyələr DCM olanlarla eyni olmalıdır, lakin sübut səviyyəsi mütləq daha aşağıdır.

5.3.2. Qəfləti ürək ölümünün qarşısının alınması

NDLVC xəstələrdə implantasiya ediləbilən kardioverter defibrillator üçün tövsiyələr

Tövsiyələr	Sınıf	Səviyyə
İkincili profilaktika		
Kardiak arrest keçirib sağ qalan və ya hemodinamik qeyri-stabilliyyə səbəb olan ventrikulyar aritmiyalardan xilas olan NDLVC xəstələrində qəfləti ölüm və bütün səbəblərdən ölüm riskini azaltmaq üçün ICD implantasiyası tövsiyə olunur.	I	C
Birincili profilaktika		
NDLVC, ürək çatışmazlığı simptomları olan və 3 aydan çox OTT'ye baxmayaraq LVEF ≤%35 olan xəstələrdə qəfləti ölüm və bütün səbəblərə bağlı ölüm riskini azaltmaq üçün ICD nəzərə alınmalıdır.	IIa	A
NDLVC-də QÜÖ riskini qiymətləndirərkən xəstənin genotipi nəzərə alınmalıdır.	IIa	C
Əlavə risk faktorlarının mövcudluğunda LVEF >35% və yüksək QÜÖ riski ilə əlaqəli genotipli NDLVC olan xəstələrdə ICD nəzərə alınmalıdır (Cədvəl 7-yə baxın).	IIa	C
Əlavə risk faktorları olmadan LVEF >35% və yüksək QÜÖ riski ilə əlaqəli genotipli NDLVC olan seçilmiş xəstələrdə ICD nəzərə alına bilər (Cədvəl 7-yə baxın).	IIb	C
Əlavə risk faktorlarının mövcudluğunda LVEF >35% və yüksək QÜÖ riski ilə əlaqəli genotipi olmayan NDLVC olan xəstələrdə ICD nəzərə alına bilər. ^a	IIb	C

ICD, implantasiya ediləbilən kardioverter defibrillator; LVEF, sol mədəcik atım fraksiyası; ICD, implantasiya edilə bilən kardioverter defibrilyator; LVEF, sol mədəcik atım fraksiyası; NDLVC, dilate olmayan sol mədəcik kardiomiopatiyası; OTT, optimal tibbi terapiya; QÜÖ, qəfləti ürək ölümü.

^aƏlavə risk faktorlarına bayılma, CMR-də LGE varlığı daxildir.

5.4. Aritmogen sağ mədəcik kardiomiopatiyası

5.4.1. Diaqnoz

ARVC olan xəstələrdə istirahət və ambulator elektrokardioqrafiya monitoringi üçün tövsiyyə

Tövsiyələr	Sinif	Səviyyə
ARVC-li xəstələrin diaqnostika, idarəetmə və risk dərəceləndirilməsinə kömək etmək üçün illik ambulator EKQ monitoringi tövsiyə olunur.	I	C

ARVC, aritmogen sağ mədəcik kardiomiopatiyası; EKQ, elektrokardioqrafiya.

ESC

5.4.2. İdarəetmə

ARVC olan xəstələrin antiaritmik müalicəsi üçün tövsiyələr

Tövsiyələr	Sinif	Səviyyə
VE, NSVT və VT-si olan ARVC xəstələrinə beta-blokator müalicəsi tövsiyə olunur.	I	C
ARVC -li xəstələrdə müntəzəm beta-blokator müalicəsi aritmiya ilə əlaqəli simptomları yaxşılaşdırında uğursuz olduqda amiodaron nəzəre alınmalıdır.	IIa	C
ARVC olan xəstələrdə aritmiya ilə əlaqəli simptomları idarə etmək üçün tək dərman müalicəsi uğursuz olduqda, beta-blokatorlara əlavə olaraq flekainid də nəzəre alınmalıdır.	IIa	C
Davamlı VT və ya VT üçün tez-tez müvafiq ICD müdaxilələri olan ARVC xəstələrində VT-nin 3D elektroanatomik xəritəsinin nəzarəti altında epikardial yanaşma ilə kateter ablasiyası nəzəre alınmalıdır.	IIa	C

ESC

3D, üçölcülü; ARVC, aritmogen sağ mədəcik kardiomiopatiyası; ICD, implantasiya ediləbilən kardioverter defibrilyator; NSVT, davamlı olmayan ventrikulyar taxikardiya; VE, mədəcik ektopikdöyüntüleri; VT, mədəcik taxikardiyası.

5.4.3. Qəfləti ürək ölümünün profilaktikası


İşçi Qrup real dünya məlumatlarına, eləcə də fərdi üstünlük'lərə, inanclarla, şəraite və dəyərlərə əsaslanaraq ortaq qərar qəbul etməyi tövsiyə edir. Sübutlardakı boşluqlar xəstələrlə paylaşılmalı və xəstəliyə (ürək çatışmazlığı, insult), yaşa və komorbidliyə aid rəqabət riskləri, həmçinin cihazla bağlı ağırlaşmalar müzakirə edilməlidir.

Təklif olunan yanaşma [Şəkil 16](#)-da ümumiləşdirilmişdir.

ARVC olan xəstələrdə qəfil ürək ölümünün qarşısının alınması üçün tövsiyələr		Sinif	Səviyyə
İkincili profilaktika			
Kardiak arrest keçirib sağ qalan və ya hemodinamik qeyri-stabiliyyə səbəb olan ventrikulyar aritmialardan xilas olan ARVC-li xəstələrdə qəfləti ölüm və bütün xəstəliklərdən ölüm riskini azaltmaq üçün ICD tövsiyə olunur.	I	A	
Hemodinamik olaraq tolerə edilən VT-dən əziyyət çəkən ARVC xəstələrində ICD nəzərə alınmalıdır.	IIa	B	
Birincili profilaktika			
ARVC olan xəstələrdə ICD implantasiyası üçün fərdi qərarların qəbul edilməsinə kömək etmək üçün yüksək risk xüsusiyyətləri ^a nəzərə alınmalıdır.	IIa	B	
ARVC olan xəstələrdə ICD implantasiyası üçün fərdiqərarların qəbul edilməsinə kömək etmək üçün Yenilənmiş 2019 ARVC risk kalkulyatoru nəzərə alınmalıdır. ^b	IIa	B	

ARVC, aritmogen sağ mədəcik kardiomiyopatiyası; ICD, implantasiya edilə bilən kardioverter defibrilyator; LVEF, sol mədəcik atım fraksiyası; NSVT, davamlı olmayan ventrikulyar taxikardiya; PES, proqramlaşdırılmış elektrik stimullaşdırılması; RVEF, sağ mədəcik atım fraksiyası; SMVT, davamlı monomorf ventrikulyar taxikardiya; VT, ventrikulyar taxikardiya. ^aYüksək risk xüsusiyyətləri: aritmik senkop, NSVT, RVEF <40%, LVEF <45%, PES-də SMVT. ^bYenilənmiş 2019 ARVC risk kalkulyatorunun performansında gen-spesifik fərqlərin müzakirəsi üçün əsas mətnə baxın.

Şekil 16 ARVC olan xəstələrdə implantasiya ediləbilən kardioverter defibrillator qərar qəbul etmə alqoritmi



ARVC, aritmogen sağ mədəcik kardiomiopatiyası; ICD, implantasiya edilə bilən kardioverter defibriliyator; LVEF, sol mədəcik atım fraksiyası; NSVT, davamlı olmayan ventrikulyar taxikardiya; PES, programlaşdırılmış elektrik stimullaşdırılması; RVEF, sağ mədəcik atım fraksiyası; SMVT, davamlı monomorf mədəcik taxikardiyası; VT, mədəcik taxikardiyası.

^aKlinisyenlər ICD teklif etməkə yanaşı, farmakoloji və ya invaziv antiaritmik müalicələrlə mədəcik aritmiyasına nəzət etməyi hədəfləməlidir.

^bYüksek riskli xüsusiyətləri kardiak senkop, NSVT, RVEF <40%, LVEF <45%, PES-də SMVT və ya yenilənmiş 2019 ARVC risk kalkulyatoru.

5. Restriktiv kardiomiopatiya

5.5.1. İdarəetmə

Alternativ müalicə ilə bütün RKM xəstələrində ürək transplantasiyasının qarşısının alınması bütün böyükler və uşaq RKM üçün əsas məqsəddir. Mövcud hədəf müalicələrlə genetik fenokopiyanın üçün dəqiq diaqnoz da vacibdir: Anderson-Fabry və ya Pompe xəstəliyi kimi qlikogenoz üçün ERT; hemoxromatoz üçün terapevtik flebotomiya; sarkoidoz üçün immunosupressiv müalicələr; sistemik xəstəliklər üçün yeni bioloji dərmanlar (məs. xəstəliyin özünü müalicə etməkə geri döñəbilən və ya sabitləşə bilən kardiak tutulumu olan autoimmun xəstəliklər); və toksik səbəblərin aradan qaldırılması(bax Şəkil 17).

RKM olan xəstələrin idarəedilməsi üçün tövsiyyələr

Tövsiyələr	Sinif	Səviyyə
RKM-ni HKMP və ya restriktiv fiziologiyalı DKM-dən fərqləndirmək üçün multimodal görüntüləmədən istifadə etmək tövsiyə olunur.	I	C
Neyromuskulyar və ya digər sindromik pozğunluqların tutulumunu dəyərləndirmək üçün ilkin kardiak və non-kardiak müayinələrin aparılması tövsiyə olunur.	I	C
Ürək kateterizasiyası RKM olan bütün uşaqlarda diaqnoz zamanı ağıciyər arteriyası təzyiqi və PVR-ni ölçmək və 6-12 aylıq fasilələrlə PVR-də dəyişiklikləri qiymətləndirmək üçün tövsiyə olunur.	I	B
ICD implantasiyası kardiak arrest keçirib sağ qalan və ya hemodinamik qeyri-stabilliye səbəb olan ventrikulyar aritmiyadan xilas olan xəstələrdə qəfleti ölüm və bütün səbəblərdən ölüm riskini azaltmaq üçün RKM-li xəstələrə tövsiyə olunur.	I	C
Xüsusi diaqnozları istisna etmək (o cümlədən, dəmir yüklenməsi, toplanma xəstəlikleri, mitokondrial sitopatiyalar, amiloiodoz və qranulomatoz miokardial xəstəliklər) və desmin variantlarının səbəb olduğu restriktiv miofibriyal xəstəliyin diaqnozu üçün RKM olan xəstələrdə endomiokardial biopsiyanın aparılması nəzərə alınmalıdır.	IIa	C
Miokard işemiyası və bayılma əlamətləri olan RKM-li uşaqlarda ICD implantasiyası nəzərə alına bilər.	IIb	C

DCM, dilatasyon kardiomiopatiya; HCM, hipertrofik kardiyomiyopatiya; ICD, implantasiya ediləbilənkardioverter defibrilyator; PVR, pulmonar vaskulyar müqaviməti; RKM, restriktiv kardiomiopatiya.

Şəkil 17 Restriktiv ürək xəstəliklərinin spektri.

Restriktiv ürək xəstəlikləri

Daxili miosit disfunksiyası

Genetik

Birincili RKM

Sarkomerik, sitoskeletal, nüvə zərfi, filamin, titin genlərindəki variantlar

Toplanma

Desmin

AFD

Danon

Qlikogenoz

PRKAG2 variantları

Dəmir yüklenmə/toplanma xəstəlikləri

Non-genetik

Dərmanlar (məs. xlorokin)

Endomiokardial xəstəliklər

Endomiokardial fibroz

Hipereozinofiliya

Karsinoid

Endokardial fibroelastoz

Endokardial neoplazmlar

Yatrogen/dərman toksikliyi

Miokardial hüceyrədən kənar matriks pozğunluqları

Infiltrativ

Hiperoksaluriya

Amiloidoz

Sarkoidoz

Fibroz


Radiasiya

Kimyaterapiya

Sistem skleroz

İltihablı/qranulomatoz

Diabetik ürək xəstəlikləri



● RKM

● Tez-tez LVH kontekstində təsadüfi restriktiv fiziologiyaya sahib miokardial xəstəlikləri




AFD, Anderson-Fabry xəstəliyi; LVH, sol mədəciyin hipertrofiyası; PRKAG2, Protein kinaz AMF ilə aktivləşdirilmiş katalitik olmayan alt vahid qamma 2; RKM, restriktiv kardiomyopatiya.

Restriktiv ürək xəstəliyinin daha etraflı spektri üçün onlayn eləvə materiala müraciət edin.

5.6. Sindromik ve metabolik kardiomiyopatiyalar

5.6.1. Anderson–Fabry xəstəliyi

Şəkil 18 Anderson–Fabry xəstəliyinin diagnostik alqoritmi.



α -Gal A, alfa-qalaktozidaza A; AFD, Anderson–Fabry xəstəliyi; CMR, kardiak maqnit rezonans müayinəsi; Gb3, globotriaosilseramid; HCM, hipertrofik kardiomiopatiya; LVH, sol medəcik hipertorifikasi; IgG Gb3 globotriaosilsinogozin: P/LP, patogen/patogen bənzəri; VUS, ehemiviyəti bilinməyan variant.

^aCadyal 8-a box

^bGenetik analiz mümkün büyük silinmelerin ve ya Sanger metodu ile aşkar edilmeyen surət sayı dəyişikliyinin öyrənilməsini ehəza etməlidir.

^aVUS ve normal (kadın xestelerde) ve ya aşağı α-Gal A aktiviliği olan kişi ve ya kadın xestelerin qiymətləndirilməsində plazma ve/veya sidikdə Gb3 və ya plazma lizo Gb3 və onun analoqlarının artmasının aşkar edilməsi eləvə diaqnostik məlumat verir, lakin belə xestelerde biomarkerlerin rolü heç təsdiq teşəbbüs edir.

Aşağı yerli T1 döyerleri Fabry xesteliyini güclendirir ve ya şübe yaratır. Normal yerli T1 döyerleri Fabry xesteliyini istisna etmır, çünkü onlar nadir hallarda yüngül L VH olmakla olumnamış xesteliklerde (esasen qadınlarda) ya ya pseudonormalzasyaya göre irelilikle xestelikde müşahide olunur.

*Endomiyokardial biopsiyaların yapılması tövsiye olunur, lakin böbrekler ve döri gibi diğer tesirlenmiş organlarda da yapılırlar. O, ekspert patoloqlar tarafından gömeliştirmelidir ve hemşira lamel cisimleri ve hücreyadaxılı daxil olmaları aşkar etmek için elektron mikroskopuya tədqiqatları ehət etmelidir. Qeyd edək ki, bəzi dermaların elektron mikroskopiyada zebra cisimlərini təqđil edəbilmən müxtəlif organlarda hücreyadaxılı fosfolipidlərin yüksəkləşməsi ilə dərmana bağlı fosfolipidoz yaradır.

Cədvəl 8 Anderson–Fabry xəstəliyinin qırmızı bayraqları

Ekstrakardiyak qırmızı bayraqlar

Nəsildə kişidən kişiyə ötürülmə yoxdur

Renal tutulma (dializ, renal transplantasiya) və ya qohumlarda LVH

Neyropatik ağrı

Angiokeratoma

Albuminuriya

Kornea verticillata

Hipohidroz, isti/soyuq və fiziki yüksək qarşı dözümsüzlük

Qastrointestinal simptomlar (ürəkbulanma, qusma, qeyri-spesifik qarın ağrısı, qəbizlik, ishal)

Eşitmə itkisi (progressiv və ya anı), tinnitus, vertigo

Kardiak qırmızı bayraqlar

EKG Gənc xəstələrdə qısa PQ intervalı

Yetkin xəstələrdə atrioventrikulyar blokadalar

Bradikardiya

Xronotropik yetərsizlik

LVH

Exokardioqrafiya Normal sistolik funksiyası olan LVH

Papilyar əzələlərin hipertrofiyası

Yüngül və ya orta dərəcə yetməzlik ilə M və A qapaq qalınlaşması

Qlobal uzununa gərginliyin azaldılması

CMR Bazal-inferolateral gec gadolinium artışı

Aşağı yerli T1 (fibrozdan təsirlənən ərazilərdə "pseudonormalizasiya" ilə ehtiyatlı olun)

Yüksək fokal/qlobal T2


Laborator Yüksək həssaslıqlı troponin artması

NT-proBNP artması

CMR, ürək məqnit rezonans müayinəsi; EKG, elektrokardioqrafiya; M və A qapaq, mitral və aortal qapaq; LVH, sol mədəciyin hipertrofiyası; NT-proBNP, N-terminal pro-beyin natriuretik peptid.

5.7. Amiloidoz


Şəkil 19 Kardiak amiloidoz üçün skrininq.



ATTR, transtiretin amiloidozu; AV, atrioventrikulyar; EKQ, elektrokardioqrafiya; ECV, hüceyrədən kənar həcm; LGE, gec gadolinium artışı; MGUS, qeyri-müəyyən əhəmiyyəti olan monoklonal gammopathiya.

Planar və SPECT sintiqrafiyası, monoklonal zülalların qiymətləndirilməsi, ardınca zərurət olduqda CMR və/vəya kardiak/ekstrakardiak biopsiya, **Şəkil 20**-də təsvir olunduğu kimi düşündürəcü əlamətləri/simptomları olan xəstələrdə müvafiq diaqnoz qoymağa imkan verir.

Şekil 20 Kardiak amiloidozun diaqnozu.



AL, amiloid yüngül zancır; ATTR, transtiretin amiloidozu; ATTRv, variant transtiretin amiloidozu; ATTRwt, vəhşi tipli transtiretin amiloidozu; CMR, ürək məgnit rezonans müayinəsi; DPD, 3,3-difosfono-1,2-propanodikarboksilik turşu; EKQ, elektrokardioqrafiya; ECHO, exokardioqrafiya; HMDP, hidroksimetilen difosfonat; PYP, pirofosfat; TTR, transtiretin.



6. Digər tövsiyələr

6.1. Kardiyomiyopatiyalı xəstələrdə məşq tövsiyələri

Kardiyomiyopatiya xəstələri üçün məşq tövsiyələri

Tövsiyələr	Sinif	Səviyyə
Bütün kardiomiopatiyalar		
Kardiomiopatiyası olan bütün sağlam şəxslərə müntəzəm aşağı və ya orta intensivlikdə məşq etmək tövsiyə olunur.	I	C
Kardiomiopatiyası olan bütün xəstələrə məşq resepti üçün fərdi risk qiymətləndirməsi tövsiyə olunur.	I	C
HKMP		
Yüksək intensivlikli məşq və yarışmali idman istəyən genotip-müsbat/fenotip-mənfi fəndlərdə bunu etmək nəzərə alınmalıdır.	IIa	C
İstirahət və ya induksiya olunan sol mədəciyin çıxış yolu obstruksiyası və məşq nəticəsində yaranan kompleks mədəcik aritmiyaları olmayan morfoloji cəhətdən yüksək hipertrofik kardiomiopatiyası olan asimptomatik aşağı riskli ^a xəstelərdə yüksək intensivlikli məşq və yarışmali idman nəzərə alına bilər.	IIb	B
Yüksək riskli şəxslərdə, sol mədəciyin çıxış yolu obstruksiyası və məşqlə bağlı kompleks mədəcik aritmiyaları olan şəxslərdə yüksək intensivlikli məşq, o cümlədən yarışmali idman tövsiyə edilmir.	III	C
ARVC		
ARVC olan ailələrdə genotip-müsbat/fenotip-mənfi fəndlərdə yüksək intensivlikli məşqdən, o cümlədən yarışmali idmandan qaçınmaq nəzərə alına bilər.	IIb	C
ARVC olan şəxslərə yarışmali idman da daxil olmaqla orta və/vəya yüksək intensivlikli məşqlər tövsiyə edilmir.	III	B

Kardiomiopatiyası olan xəstələr üçün məşq tövsiyələri (davamı)

Tövsiyələr	Sinif	Səviyyə
DCM və NDLVC		
Orta və yüksək intensivlikli məşq, gen müsbət və fenotip mənfi olan (LMNA və TMEM43-də patogen variantlar istisna olmaqla) buunu etməyə çalışan şəxslərdə nəzərə alınmalıdır.	IIa	C
Yüksək intensivlikli məşq və yarışmali idman, məşqlə bağlı kompleks aritmiyaların olmadığı halda sol mədəcik atım fraksiyası $\geq 50\%$ olan, asimptomatik və optimal müalicə edilmiş seçilmiş şəxslər qrupunda nəzərə alına bilər.	IIb	C
Məşqlə bağlı kompleks aritmiyaların olmadığı halda, sol mədəcik atım fraksiyası $40\%-49\%$ olan asimptomatik və optimal tibbi müalicə alan şəxslərdə orta intensivlikli məşq nəzərə alına bilər.	IIb	C
Yarışmali idman da daxil olmaqla yüksək intensivlikli məşq simptomatik şəxslərdə, sol ventrikul atım fraksiyası $\leq 40\%$ olanlarda, məşqə bağlı aritmiyalarda və ya LMNA və ya TMEM43' patogen variantlarında tövsiyə edilmir.	III	C

ARVC, aritmogen sağ mədəciyin kardiomiopatiyası; DCM, dilate kardiyomiyopati; HKMP, hipertrofik kardiyomiyopati; LMNA, lamen kondisioner; NDLVC, dilate olmayan sol mədəciyin kardiomiopatiyası; TMEM43, transmembran protein 43.

^aHKMP-də risklərin qiymətləndirilməsi üçün təlimatların 7.1.5-ci bölməsinə baxın.

©ESC

6.2. Reproduksiya və hamiləlik

Kardiyomiyopatiyalı xəstələrdə reproduktiv problemlər üçün tövsiyələr

Tövsiyələr	Sinif	Səviyyə
dÜST-ün ana riski təsnifatından istifadə edən bütün qadınlara hamiləlikdən əvvəl risklərin qiymətləndirilməsi və məsləhət verilməsi tövsiyə olunur.	I	C
Təhlükəsiz və effektiv kontrasepsiya ilə bağlı məsləhətlər, hamiləlik yaşına çatmış bütün qadınlara və onların partnyorlarına tövsiyə olunur.	I	C
Hamiləlikdən əvvəl bütün kişilər və qadınlardan üçün xəstəliyin irsi riski ilə bağlı məsləhətləşmələr tövsiyə olunur.	I	C

©ESC

Kardiyomiyopatiyalı xəstələrdə reproduktiv problemlər üçün tövsiyələr (davamı)

Tövsiyələr	Sinif	Səviyyə
Keysəriyyə eməliyyatı üçün göstərişi olan, ağır ürək çatışmazlığı (EF <30% və ya NYHA III-IV sinif) və ya ağır çıkış yolu trakti obstruksiyası olan və ya doğuş zamanı oral antikoaqulyantlar qəbul edən qadınlar istisna olmaqla, kardiyomiyopatiyası olan qadınların əksəriyyətində vaginal doğuş tövsiyə olunur.	I	C
Dərmanın hamiləlikdən əvvəl təhlükəsizliyi baxımından diqqətlə nəzərdən keçirilməsi və hamiləlik zamanı dözümlülüyüնə uyğun olaraq tənzimlənməsi tövsiyə olunur.	I	C
AF olan xəstələrə hamiləlik mərhələsinə uyğun olaraq AMCH vəya VKA ilə terapevtik antikoaqulyasiya tövsiyə olunur.	I	C
Hamiləlik dövründə kardiyomiyopatiyalı olan qadılarda, döldün böyüməsi və yeni doğulmuş körpənin vəziyyəti yaxından izlənilməklə və faydaları risklərdən çox olarsa, beta-blokatorların davam etdirilməsi nəzərə alınmalıdır.	IIa	C
Peripartum kardiyomiyopatiyası olan xəstələrdə genetik məsləhət və testlər nəzərə alınmalıdır.	IIa	C

AF, atrial fibrilasiya; EF, atım fraksiyası; AMCH, aşağı molekulyar çəkili heparin; dÜST, dəyişdirilmiş Ümumdünya Səhiyyə Teşkilatı; NYHA, New-York Ürək Assosiasiyyası; VKA, vitamin K antagonistisi.

©ESC

6.3. Non-kardiak cerrahiyyə üçün tövsiyələr

Kardiyomiyopatiyalı xəstələrdə non-kardiak cerrahiyyə üçün tövsiyələr

Tövsiyələr	Sinif	Səviyyə
Cerrahiyyə eməliyyata gedən kardiyomiyopatiyası olan bütün xəstələrə eməliyyat zamanı EKQ monitorinqi tövsiyə olunur.	I	C
Kardiyomiyopatiyası olan və orta və ya yüksək riskli NKC planlaşdırılan bilinən və ya şübhəli ÜÇ xəstələrinə bu yaxınlarda olmadıqda, sol mədəcik funksiyasının exokardioqrafiya ilə (HKMP xəstələrində LVOTO qiymətləndirilməsi) və NT-proBNP/BNP səviyyələrinin ölçülmesi ilə yenidən qiymətləndirilmə tövsiyə olunur.	I	B

©ESC

Kardiyomiyopatiyalı xəstələrdə non-kardiyak cerrahiyyə üçün tövsiyələr (davamı)

Tövsiyələr	Sinif	Səviyyə
Yüksək riskli genotiplər, aritmik və ya ürək çatışmazlığının ağrılaşmaları ilə əlaqəli faktorları olan və ya ciddi LVOT osbtruksiyası olan xəstələrin elektiv NKC getməzdən əvvəl əlavə ixtisaslaşdırılmış tədqiqatlar üçün kardiomiopatiya bölməsinə göndərilməsi tövsiyə olunur.	I	C
Birinci dərəcə qohumunda kardiomiopatiya aşkar edilən 65 yaşdan aşağı xəstələrdə simptomlara baxmadan NKC - dən önce EKQ və TTE icra edilməsi tövsiyə olunur.	I	C

EKQ, elektrokardiografiya; HKMP, hipertrofik kardiomiopatiya; ÜÇ, ürək çatışmazlığı; LV, sol mədəcik; LVOTO, sol mədəcik çıkış yolu traktı obstruksiyası; NKC, non-kardiyak cerrahiyyə; NT-proBNP, N-terminal pro-beyin natriuretik peptid; TTE, transtorasik exokardioqrafiya.

©ESC

7. Kardiyomiyopatiya ilə yaşamaq: xəstələr üçün məsləhət

Kardiomiopatiyası olan insanların əksəriyyəti normal və məhsuldar həyat sürür, lakin az bir hissəsi əhəmiyyətli simptomlarla qarşılaşır və xəstəliklə əlaqəli ağrılaşma riski altındadır. Xəstələr, qohumlar və baxıcılarla müzakirə edilməli olan əsas məsələlərə idman, pəhriz və alkoqol istifadəsi, sıqaretcəkmə, reproduksiya və cinsi fəaliyyət, təhsil və məktəb, peşə məsələləri, sığorta və sürücülük daxildir. Müvafiq olduqda (məsələn, hamiləlik barədə düşünərkən) xəstələr digər mütəxəssis xidmətlərinə göndərilməlidir.

8. Kardiyomiyopatiyalarda komorbid hallar və ürək-damar risk faktorları

Kardiyomiyopatiyalı xəstələrdə ürək-damar risk faktorlarının idarə edilməsi üçün tövsiyə

Tövsiyələr	Sinif	Səviyyə
Risk faktorları və müşayiət olunan xəstəliklərin müəyyən edilməsi və idarə edilməsi kardiomiopatiya xəstələrinin müalicəsinin tərkib hissəsi kimi tövsiyə olunur.	I	C

©ESC

Qeydlər